

0415_Az_Qiyabi_Yekun imtahan testinin sualları

Fənn : 0415 Bank işi

1 Mərkəzi Bank tərəfindən kommersiya bankları üçün məcburi ehtiyat normalarının müəyyən edilməsi ... məqsəd daşıyır:

- resursların artımının qarşısını almaq
- kredit ekspansiyasının genişləndirilməsi
- likvidliyin nizamladılması
- kapitalın artırılması

2 Mərkəzi Bankın kommersiya banklarına verdiyi ssudalar üzrə faiz dərəcələri ... dərəcəsi adlanır:

- inhisar
- uçot
- depozit
- lombard

3 Mərkəzi Bankınaçıq bazardakı əməliyyatları ... fəaliyyəti ilə əlaqədardır:

- möhkəm faizli qiymətli kağızların alınıb satılması
- komersiya banklarının hesablarının aparılması
- əhalini kreditləşdirmək
- kommersiya banklarına ssuda vermək

4 Mərkəzi Bankın müstəqil pul-kredit siyasətini aparması o deməkdir ki, bank sistemi ... sistem kimi çıxış edir:

- asılı
- idarə olunan
- nizamladılmayan
- balanslaşdırılmamış

5 Mərkəzi Bankın ərazi idarələrinin hesablaşma kassa mərkəzləri kredit təşkilatları və Mərkəzi Bankın digər müştərilərinə ... üçün yaradılmışdır:

- Lisenzialaşdırmaq
- fəaliyyətə nəzarət etmək
- kassa hesablaşma xidməti göstərmək
- valyuta xidməti göstərmək

6 Mərkəzi Bankın funksiyalarının səmərəli reallaşması üçün tam məsuliyyəti ... daşıyır:

- Bank nəzarəti komitəsi
- Milli bank şurası
- Mərkəzi Bankın sədri
- Direktorlar şurası

7 Mərkəzi Bankın ərazi idarələrinin tərkibinə daxil deyildir:

- bank məktəbləri
- milli banklar
- nəzarət bölmələri
- hesablaşma kassa mərkəzləri

8 Mərkəzi Bankın ərazi idarələri nə zaman normativ xarakterli qərarlar qəbul edə bilərlər:

borcludurlar
müstəsna hallarda

- hüququ yoxdur
hökumətin qərarları əsasında

9 Mərkəzi Bankın quruluş bölməsinə daxil deyildir:

- səhra idarələri
- qarşılıqlı kredit cəmiyyətləri
bank məktəbləri
Muxtar respublikanın mərkəzi bankı

10 Mərkəzi Bankın ərazi idarələri ... fəaliyyət göstərirlər

- Mərkəzi Bankın filialı kimi
- Mərkəzi Bankın filialı kimi
tipik əsasnamə əsasında
Mərkəzi Bankın nümayəndəliyi kimi

11 Mərkəzi Bankın sədri hansı müddətə təyin edilir:

- 5 ilə
- 3 ilə
- 6 ilə
- 4 ilə

12 Mərkəzi Bankın quruluşu ... tərəfindən müəyyən edilir:

- inzibati departamentin direktoru
Mərkəzi bankın sədri
- Mərkəzi Bankın direktorlar şurası
Milli Məclis

13 Mərkəzi Bankın idarə olunmasının kollegial ali orqanı:

- direktorlar şurası
- Milli bank şurası
bank nəzarəti komitəsi
idarə heyətidir

14 Mərkəzi Bankın vahid mərkəzləşdirilmiş idarəetmə sistemi ... quruluşludur

- matris
- horizontal
- vertikal
- divizional

15 Mərkəzi Bankın verdiyi kreditin təminatı ola bilməz:

- lombard siyahısına daxil edilən qiymətli kağız
- daşınmaz əmlak
xarici valyuta
monetar qızıl

16 Mərkəzi Bank öz əmlakının sahibi kimi ... naminə ondan istifadə etmək, sərəncamlaşdırmaq hüququna malikdir

dünya ictimaiyyəti mənafeyi
hökumətin xərclərinin maliyyələşdirilməsi

mənfəət əldə etmək

- bütün cəmiyyətin mənafeyi

17 Mərkəzi Bankın illik maliyyə hesabatına daxil edilir:

Azərbaycan iqtisadiyyatının vəziyyətinin təhlili

vahid dövlət pul kredit siyasətinin əsas istiqamətlərinin yerinə yetirilməsinin təhlili

- gəlir və xərclər haqqında hesabat
hesablama palatasının rəyi

18 Mərkəzi Bankın illik hesabatı təsdiq edildikdən sonra ilin yekununa görə əldə olunan xalis mənfəətin ... faizi büdcəyə köçürülür

- sərbəst qalığı
60
40
80

19 Azərbaycan Respublikası Mərkəzi Bankının balansının aktiv maddələrindən biri...

onun tərəfindən buraxılan xüsusi istiqrazlar

- Azərbaycan Respublikasının qızılvalyuta ehtiyatları
Mərkəzi Bankın hesablarında və ödəniş sistemində olan vəsaitlər
kredit təşkilatlarının cari hesablarındakı ehtiyatlar

20 Mərkəzi bank öz xərclərini ... hesabına təmin edir:

- öz gəlirləri
cəlb olunan depozitlər
kommersiya banklarının hesablarında olan vəsaitlər
büdcə vəsaiti

21 Azərbaycan Respublikası Mərkəzi Bankının əsas məqsədi nədir?

stabil hesablaşma sistemini təmin etmək
mənfəət əldə etmək

- qiymətlərin sabitliyini təmin etmək
manatın möhkəmliyini təmin etmək

22 Nizamnamə kapitalının formalaşması baxımından mərkəzi banklar ... bölünür:

universal və ixtisaslaşmış
milli və beynəlxalq
emissiya, depozit, kommersiya

- dövlət, səhmdar və qarışıq

23 Azərbaycan Respublikası Milli Bankı Mərkəzi Bankı adlanır:

2011-ci ildən
2008-ci ildən

- 2009-cu ildən
2007-ci ildən

24 Azərbaycan Respublikası Mərkəzi Bankının əmlakı:

xəzinədarlığıdır

- dövlətidir
səhmdarlarıdır
kommersiya banklarındır

25 Öz statusuna görə Mərkəzi bank:

kommersiya təşkilatı
qeyri-kommersiya tərəfdaşı
şəxsi təşkilat

- hüquqi şəxs

26 Göstərilənlərdən hansı Mərkəzi bankın funksiyasıdır:

təşkilatların kreditoru
ölkənin lizinq mərkəzi

- dövlətin xəzinədarı
trast əməliyyatlarını aparmaq

27 Büdcənin kassa icraçısı kimi Mərkəzi bank hansı funksiyanı yerinə yetirdikdə çıxış edir:

valyuta nizamladılması
hesablaşmaların təşkilatçısı

- hökumətin maliyyə agentı
pul-kredit siyasətini həyata keçirmək

28 Bir qayda olaraq ... Mərkəzi bankın müştəriləri hesab olunurlar:

fiziki şəxslər

- bütün hüquqi şəxslər
yalnız kredit təşkilatları

29 Dövlət büdcəsi kəsirinin örtülməsinə ssuda vermə qərarını verməs mərkəzi bankın ... müstəqilliyinin nəticəsidir:

siyasi
sosial
hüquqi

- iqtisadi

30 Bundesbank hansı ölkənin mərkəzi bankıdır?

- Almaniya
İsveçrə
Niderland
Avstriya

31 Mərkəzi Bankın fərqləndirici xüsusiyyəti:

- hesabat vermir
vergi orqanlarında qeyd olunmur
o hesablaşma mərkəzidir
o kreditləşmə mərkəzidir

32 Mərkəzi Bank neçə pilləli bank sisteminin birinci pilləsində durur:

üç pilləli
beş pilləli
dörd pilləli

- iki pilləli

33 Azərbaycan Respublikasının Milli Bankı nə vaxtdan fəaliyyət göstərir?

10 dekabr 1993
7 avqust 1992

10 sentyabr 1994

- 11 fevral 1992

34 ABŞ-da Mərkəzi Bank funksiyasını ... yerinə yetirir:

- ehtiyat bankı
xalq bankı
Federal Ehtiyat sistemi
ABŞ bankı

35 Kommersiya bankları hansı hüququ əldə etdikdən sonra Mərkəzi Bank statusunu aldılar?

- xalq təsərrüfatında hesablaşmaları aparmaq
banknotların emissiyası
müvəqqəti sərbəst pul vəsaitlərinin səfərbər edilməsi
təşkilatların kreditləşdirilməsi

36 Mərkəzi Bankın nizamnamə kapitalı ... müəyyən edilmişdir:

- 10 mln. manat
10 mlrd. manat
10 mln. avro
8 mln. manat

37 Azərbaycanın Mərkəzi Bankı ... hesabat verir:

- Maliyyə Nazirliyinə
Azərbaycan hökumətinə
Milli Məclisə
AR prezidentinə

38 Kommersiya bankları Mərkəzi Bankda məcburi ehtiyatları ... saxlamalıdır:

- orta çəkili
minimal
orta
maksimal

39 Mərkəzi Bank diskont və lombard siyasətini reallaşdırmaqla ... nizamladır:

- bank müştərilərinin nağdsız hesablaşmalarını
kredit təşkilatlarının likvidliyini
nağd pul axınlarını
maliyyə idarələrinin rentabelliyini

40 Açıq bazar siyasəti Mərkəzi Bank tərəfindən hansı qiymətli kağızların alınması deməkdir

- faizsiz
aşağı faizli
yüksək faizli
məhkəm faizli

41 Rəsmi uçot dərəcələrinin aşağı salınmasını kommersiya bankları Mərkəzi Bankın hansı istiqamət götürməsinə siqnal kimi qəbul etməlidir:

- deviz siyasəti
deflyasiya siyasəti
kredit ekspansiyası siyasəti
kontraktiv pul siyasəti

42 Mərkəzi Bank tərəfindən minimal ehtiyat normasının artırılması zamanı kommersiya banklarının kredit potensialı...

- həndəsi silsilə ilə artır
- dəyişmir
- artır
- azalır

43 Ölkənin iqtisadiyyatının canlandırılması üçün Mərkəzi Bank dövlət qiymətli kağızlarına olan tələbi ...

- formasını dəyişdirir.
- stimullaşdırır
- ləğv edir
- azaldır

44 Mərkəzi Bankın ekspansionist depozit siyasəti kredit təşkilatlarının ehtiyatlarının ... səbəb olur

- dondurulmasına
- tarazlaşmasına
- azalmasına
- artımına

45 Mərkəzi Bankın pul-kredit siyasəti Mərkəzi Bankın ... ilə qarşılıqlı münasibətlə reallaşır:

- kommersiya bankları ilə
- əhali ilə
- hökumətlə
- iqtisadiyyatın müxtəlif sahələrinin təşkilatları ilə

46 Kommersiya banklarındakı pul kütləsi və sərbəst likvid resursların nizamlanması vasitəsilə tədaviyə təsir etmək Mərkəzi Bankın ... siyasətinin vəzifəsidir:

- əmtə
- resurs
- pul-kredit
- kredit

47 Nağd pulların ehtiyat fondu və dövriyyə kassaları ... yerləşir:

- region depozitariyalarında
- hesablaşma-kassa mərkəzlərində
- kommersiya banklarında
- dövlət mühafizəsində

48 Bazar iqtisadiyyatı şəraitində nağd pulların emissiyasını ... həyata keçirir:

- kommersiya bankları və təşkilatlar
- Mərkəzi Bank
- kommersiya bankları və Mərkəzi Bank
- kommersiya bankları

49 Dövriyyəyə pul buraxılarkən dövriyyədəki pulun miqdarı ...

- artıb və ya azala bilər
- dəyişməz qalır
- həmişə artır
- həmişə azalır

50 Yeni pul nişanlarının nominalı və nümunələrini ... təsdiq edir:

- Mərkəzi Bankın direktorlar şurası
Milli bank şurası
Mərkəzi Bankın sədri
Respublikanın Prezidenti

51 Mərkəzi Bankın banknotları və sikkələri ... təmin olunur:

- yalnız ölkənin qızılvalyuta ehtiyatı ilə
- Mərkəzi Bankın bütün aktivləri ilə
büdcənin gəlirləri ilə
kommersiya banklarının bütün aktivləri ilə

52 Tədavül sferasına nağd pullar ... yolu ilə daxil olur:

- Mərkəzi Bank tərəfindən ehtiyat pul fondlarının hesablaşma kassa mərkəzlərinə verilməsi
- kommersiya banklarının kassa əməliyyatlarını aparması
hesablaşma kassa mərkəzlərinin dövriyyə kassasındakı nağd pulların ehtiyat fonduna köçürülməsi
təşkilatların işçilərə əmək haqqı verməsi

53 Bazar iqtisadiyyatı şəraitində nağd pulların emissiyasının həcmi ... müəyyən edilir:

- təşkilatların pul gəlirləri və xərcləri əsasında kommersiya bankları tərəfindən
regiondakı sosial iqtisadi vəziyyət əsasında yerli hakimiyyət orqanları tərəfindən
- kommersiya banklarının kassa dövriyyələri əsasında Mərkəzi Bank tərəfindən
əhalinin pul gəlirləri və xərcləri proqnozları əsasında kommersiya bankları tərəfindən

54Mərkəzi Bank geri satınalma şərti ilə həyata keçirir

- kredit auksionunu
repo sövdələşməsini
depo əməliyyatını
forvard sövdələşməsini

55 Mərkəzi Bankın pul kütləsinin bir və ya bir neçə göstəricilərinə istiqamətləndirilən tədbir necə adlanır

- absobirləşmə
büdcələşdirmə
yenidən maliyyələşmə
- terqetləşmə

56 Mərkəzi Bankın pul-kredit siyasətinin aləti hesab edilir:

- manatın müdafiəsi və möhkəmliyinin təmin edilməsi
- minimal ehtiyat normalarının müəyyən edilməsi
hesablaşmaların aparılma qaydalarının müəyyən edilməsi
kredit təşkilatlarının fəaliyyətinin lisenziyalaşdırılması

57 Kreditə tələbatın məhdudlaşdırılması məqsədi ilə Mərkəzi Bank ... həyata keçirir:

- inhisarçı siyasəti
kredit ekspansiyasını
yenidən maliyyələşməni
- kredit restriksiyasını

58 Mərkəzi Bank girov siyasətini yürüdərkən kredit təşkilatlarına ... nəzərə alınan tələbəri irəli sürür:

- bankın fond portfelinin quruluşunu
bank heyətinin hazırlıq səviyyəsini
bankın uçot siyasətinin istiqamətini

- təminat qəbul edilmiş qiymətli kağızların keyfiyyətini

59 Mərkəzi Bank ... siyasəti yürütməklə pul-kredit emissiyasını həvəsləndirir:

kreditə konversiya

kassa ehtiyatları

- kredit ekspansiyası
- kredit restriksiyası

60 Hansı siyasəti yürütməklə Mərkəzi Bank veksellərin uçota qəbulunun həvəsləndirilməsi və ya məhdudlaşdırılması yolu ilə iqtisadiyyatın ayrı-ayrı sahələrinə selektiv təsir göstərir:

- diskont
- kredit
- valyuta
- resurs

61 Mərkəzi Bank diskont və girov siyasətini həyata keçirməklə ... bazara təsir göstərir:

beynəlxalq

istehlak

- pul
- əmlak

62 Göstərilənlərdən hansı Azərbaycan Respublikası Mərkəzi Bankının əsas məqsədi deyildir:

stabil hesablaşma sistemini təmin etmək

bankların stabil fəaliyyətini təmin etmək

qiymətlərin sabitliyini təmin etmək

- mənfəət əldə etmək

63 Mərkəzi bank ölkənin baş bankı kimi maraqlıdır:

hesablaşmalar sisteminin qeyri-mərkəzləşdirilməsi

kredit təşkilatlarının sayının azaldılmasında

milli pul vahidinin xarici valyutalara nisbətən kursunun zəifləməsində

- pul tədavülünün möhkəmləndirilməsində

64 Mərkəzi Bankın iqtisadiyyatdakı rolu ... müəyyən edilir

vergi işinin təşkili ilə

sığorta işinin təşkili ilə

dövlət büdcəsinin nizamlanması ilə

- manatın möhkəmliyinin təmin edilməsi ilə

65 Göstərilənlərdən hansı Mərkəzi bankın funksiyası deyildir:

Mərkəzi bank valyuta mərkəzidir.

Mərkəzi bank hökumət kreditorudur

- MB təşkilatların kreditorudur

Mərkəzi bank emissiya mərkəzidir

66 Azərbaycan Respublikası Mərkəzi bankının məqsədidir

hökumətin kreditləşdirilməsi

- bank sistemi və hesablaşmaların stabilliyinin təmin edilməsi
- kredit təşkilatlarının yenidən maliyyələşdirilməsi
- valyuta nəzarəti

67 Mərkəzi bankın kapital və əmlakı ... məxsusdur:

müştərilərə
fərdlərə
səhmdarlara
● dövlətə

68 Azərbaycan Respublikası Mərkəzi bankının funksiyasıdır:

trast əməliyyatı aparan bankdır
lizinq mərkəzidir
● banklar bankıdır
Hesablaşma mərkəzi

69 Azərbaycan Respublikası Mərkəzi bankı ona mənsub olan əmlakın ...

müvəqqəti sahibidir
müvəqqəti təsisçisidir
● əsil sahibidir
daimi icarəçisidir

70 Azərbaycan Respublikası Mərkəzi bankının kapitalı formalaşır:

təşkilatların vəsaiti hesabına
kommersiya banklarının fondları
fərdi şəxslərin vəsaiti
● dövlət vəsaiti hesabına

71 Azərbaycan Respublikası Mərkəzi bankı vahid dövlət pul kredit siyasətini ... qarşılıqlı fəaliyyətdə həyata keçirir

Xəzinədarlıq ilə
● AR hökuməti ilə
Milli Məclislə
Maliyyə Nazirliyi ilə

72 Xarici ticarət və qızılvalyuta ehtiyatlarına nəzarət etmək üçün MB ... tərtib edir:

● ölkənin tədiyyə balansını
ölkənin valyuta balansını[yeni cavab]
kommersiya banklarının mənfəət və itkiləri hesabatını
kassa dövriyyələri proqnozunu

73 Mərkəzi Bank ... münasibətlərinin təhlili və proqnozunu həyata keçirir:

maliyyə
regionlararası
● pul kredit
istehsal

74 Mərkəzi bankın passivinin bir bölməsidir:

hökumətin qiymətli kağızları
● tədavüldəki nağd pul
qiymətli metallar
Qeyri-rezidentdə yerləşdirilən xarici valyutada olan vəsaitlər

75 Müasir kommersiya bankları xidmət göstərirlər:

Yalnız təşkilatlara
Yalnız əhaliyə

- Təşkilatlara və əhaliyə
Mərkəzi banka

76 Kommersiya bankı ilə ticarət təşkilatının oxşarlığı nədədir?

- Hesablaşmalarda vasitəçiliklə
- Əhalinin kreditləşdirilməsi
- Əsasən cəlb olunmuş vəsaitlərlə işlənməsində
- Səhmlərin və digər qiymətli kağızların buraxılışı, onların uçotunu, saxlanmasını, satışını həyata keçirmək

77 Bank məlumatlarının elektron işlənməsini.....təmin edir

- Əməliyyatın idarə edilməsi şöbəsi
- Təftiş komissiyası
- İnzibati blok
- Avtomatlaşdırma bloku

78 Kommersiya bankında idarəetmənin maliyyə blokuna daxildir:

- Kredit şöbəsi
- Cari idarəetmə şöbəsi
- Mühəsibatlıq
- Qiymətli kağızlarla əməliyyat şöbəsi

79 Kredit müqavilələrinin rəsmiləşdirilməsi kommersiya bankının.....idarə etmə blokunda cəmləşir

- İnzibati
- Kommersiya
- Təsərrüfat
- Maliyyə

80 Kommersiya bankının funksiyasıdır

- Kredit təşkilatlarının fəaliyyətinə nəzarət
- Müştərilərə hesablaşma-kassa xidməti göstərmək
- Banklar emissiyası
- Mərkəzi bankın kreditləşdirilməsi

81 Bankın idarə heyətinə daxil deyildir:

- Müştərilər
- Zəruri bölmələrin rəhbərləri
- Sədr və onun müavinləri
- Təsisçilər

82 Yerinə yetirdiyi əməliyyatların xarakterinə görə kommersiya bankları

- Kooperativ və səhmdar
- Filialsız və çoxfiliallı
- Universal və ixtisaslaşmış
- Xırda və orta

83 Kommersiya bankının funksiyası deyildir:

- Müxtəlif əmtəələrin mübadiləsində vasitəçi olmaq
- Kreditləşmədə vasitəçilik
- Hesablaşmalarda vasitəçilik
- Təsərrüfatlarda yığıma maraq oymaq

84 Bankın aktivlərində çoxlu riskli kreditlər olarsa, onda:

Hüquqi şəxslərə kredit verilməsini artırmaq

- Ümumi resurslarda xüsusi vəsaitlərin xüsusi çəkisini artırmaq
- Kreditlərin verilməsinin
- Kənardan daha çox vəsait tələb etmək

85 Kommersiya banklarının fəaliyyəti nizamlasdırılır:

- İqtisadi metodlarla
- Qeyri mərkəzləşdirilmiş qaydada
- İqtisadi və inzibati metodlarla
- İnzibati metodlarla

86 Vergilər ödənildikdən sonra bankın mənfəəti..... qərarı ilə bölüşdürülür

Bankın səhmdarlarının ümumi yığıncağı

Banka xidmət göstərən ərazi idarəsi

Mərkəzi bank

- İdarə heyəti

87 Kommersiya banklarının funksiyalarından biri

Ölkənin emissiya mərkəzi

Hökumətin bankları

Əmtələrin mübadiləsində vasitəçi

- Kreditləşmədə vasitəçi

88 Kommersiya bankı funksiyanı yerinə yetirir

Dövlətin emissiya mərkəzi

Hökumətin bankları

- Vəsaitlərin depozitə cəlb edilməsi
- Banklar bankı

89 Kommersiya banklarının fəaliyyət prinsiplərindən biri

Hökumətin bankı

- Tam iqtisadi müstəqillik
- İqtisadiyyatın tənzimlənməsi
- Dövlətin emissiya mərkəzi

90 Kommersiya banklarının fəaliyyət prinsiplərindən biridir

Fəaliyyətin kortəbii nizamlasdırılması

- Müştərilərlə münasibətlərin kommersiya əsasında qurulması
- Hesablaşmaların qeyri mərkəzləşdirilmiş təşkili
- Planlı nizamlasdırma

91 Kommersiya banklarının fəaliyyət prinsipi deyildir

Müştərilərlə münasibətlərinin kommersiya əsasında qurulması

- Kreditləşmə prosesində differensial münasibət
- Faktiki mövcud resurslar çərçivəsində fəaliyyət göstərir
- İqtisadi müstəqillik

92 Kommersiya bankları fəaliyyət prinsiplərindən biri

Fəaliyyətin kortəbii nizamlasdırılması

- Real mövcud resurslar çərçivəsində fəaliyyət göstərən
- Kreditləşmə zamanı differensial münasibət

Hesablaşmalar sisteminin qeyri mərkəzləşdirilməsi

93 Kommersiya bankı:

Maliyyə nazirliyinin nəzdində olub qızıl-valyuta ehtiyatlarını saxlayan kommersiya təşkilatıdır

Maddi istehsal sferası məhsulunu istehsal edən kommersiya təşkilatıdır

- Pul və ödəniş vasitələri formasında məhsul istehsal edən spessifik təşkilatdır
- Bazar iqtisadiyyatı şəraitində nəğdi pulların emissiyasını həyata keçirən təşkilatdır

94 Kommersiya bankının illik hesabatının təsdiqi həvalə edilir

Təftiş şöbəsinə

- Bank şurasına
- Rəhbərliyə
Bankın idarə heyətinə

95 Kommersiya banklarının vacib funksiyalarından biridir

Müştərilərə hesablar açmaq

Maliyyə resurslarının yaradılması

- Kredit üzrə vasitəçi
- Əmanətçilərin mənafeələrini güdmür

96 Kommersiya bankı

Dövlətin xəzinədarıdır

Dövlətin kredit siyasətini həyata keçirir

- Fiziki və hüquqi şəxslərin kreditorudur
- Regional kassa hesablaşma mərkəzidir

97 Bank lisenziyalarının verilməsində və ləğvində müstəsna hüquqa malikdir

Maliyyə Nazirliyi

Nazirlər Kabineti

- Mərkəzi Bank
- Bankın idarə heyəti

98 Bank lisenziyaları və icarələr yazılı formada müddətə verilir

5 il

- Müddətsiz
- 3 il
4 il

99 AR bank sistemində xarici bank kapitalının iştirak limitini.....müəyyən edir

Nazirlər Kabineti

Maliyyə Nazirliyi

Kommersiya banklar

- Mərkəzi Bank

100 Depozit əməliyyatları kim tərəfindən həyata keçirilə bilər(Bank sistemi)

Bank olmayan kredit təşkilatları

- Banklar
- Xəzinədarlıq
Sığorta təşkilatları

101 Bankın yaradılmasının ilkin şərti

Əhalinin vəsaitlərinin cəlb olunması
lizinq əməliyyatlarının yerinə yetirilməsi

- Xüsusi resursların formalaşması
- Qiyəmətli kağızların satın alınması

102 Bank qanunçuluğu kommersioniya banklarına qadağan edir:

- İstehsla fəaliyyəti ilə məşğul olmaq
- Müəssisələr arasında hesablaşmaların təşkilini
- Veksellərin uçotunu
- Fiziki şəxslərin kreditləşməsinə

103 Yerinə yetirilən əməliyyatların xarakterinə görə banklar bölünürlər:

- Dövlət, səhmdarə. kooperativ, şəxsi və qarışıq
- Filialsız və filiallı
- Universal və ixtisaslaşmış
- Regional, regionalarası, milli, beynəlxalq

104 Bank qanunçuluğu banklarına icazə vermir

- Fiziki və hüquqi şəxslərin sərbəst pul vəsaitlərini səfərbər etməyə
- Müştərilərə hesablaşma-kassa xidməti göstərməyə
- Bank fəaliyyəti üzrə məsləhətləşmələri
- Sığorta fəaliyyətini

105 Bank qanunçuluğuna görə kommersioniya bankları hüququna malikdirlər

- Mərkəzi Bankla rəqabət aparmaq
- Fiziki və hüquqi şəxslərə hesab açıb hesablar üzrə əməliyyat aparmaq
- Bank sisteminin stabilliyini təmin etmək
- Ölkənin qızıl-valyuta ehtiyatını saxlamaq

106 Kommersioniya bankları əməliyyatını yerinə yetirirlər

- Təşkilatların səhmlərini investisiyalaşdırır
- Mərkəzi Banka kassa xidməti göstərir
- Ölkənin qızıl valyuta fonduna xidmət göstərir
- Dövlətin qiymətli kağızlarını buraxır

107 Bank qanunçuluğu kommersioniya banklarına icazə vermir

- Müştərilərə hesablaşma kassa xidməti göstərmək
- Kredit fəaliyyəti
- Fiziki və hüquqi şəxslərə hesablar açıb, hesablar üzrə əməliyyat aparmaq
- Ticarətlə məşğul olmaq

108 Kommersioniya bankları üzrə əməliyyatları yerinə yetirirlər

- Ölkənin bank sisteminin likvidliyinin təmin edilməsi
- Banknotların buraxılması
- Fiziki, hüquqi şəxslərin pul vəsaitlərinin əmanətə cəlb edilməsi
- Pul vahidinin alıcılıq qabiliyyətinin stabilliyinin təmin edilməsi

109 Bank qanunçuluğuna görə kommersioniya bankları.....hüququna malikdirlər

- Azərbaycanın Mərkəzi Bankı ilə rəqabətə girmək
- Tədavülə banknotlar buraxmaq
- Üçüncü şəxs əvəzinə himayədarlıq etmək

Milli pul vahidinin alıcılıq qabiliyyətinin stabilliyini təmin etmək

110 Mülkiyyət formalarına görə banklar bölünürlər:

Universal və ixtisaslaşmış

Kiçik, orta, iri, banklararası, birlik

- Dövlət, səhmdar, kooperativ, şəxsi və qarışıq
- Regional, regionlararası, milli və beynəlxalq

111 Kommersiya banklarının əməliyyatları onların.....təzahürüdür:

Təşkilati-iqtisadi qurumun

- Həyatdakı funksiyalarının
- Mahiyyətinin
İqtisadiyyatdakı rolunun

112 Kommersiya bankları.....subyektidir

- Sərbəst
- Hökümdən asılı
Mərkəzi bankın idarə heyətindən asılı olan
Prezidentə tabe olan

113 Kredit təşkilatları ittifaqları, assosiasiyaları..... təşkilatları hesab edirlər

- qeyri kommersiya
- Fərdi
Hökumət
Kommersiya

114 Fəaliyyət miqyasına görə kommersiya bankları bölünürlər:

- Xırda, iri, orta, bank konsorsiumu və banklar arası birlik
- Filiatsız və çoxfilialli
Universal və ixtisaslaşmış
Regional, regionlararası, milli və beynəlxalq

115 Kommersiya banklarının kredit əməliyyatlarının inkişafının strateji vəzifələrini müəyyən edir:

Bankın idarə heyəti

Təftiş şöbəsi

- Kredit komitəsi
- Bankın şurası

116 Xidmət sferasına görə banklar bölünürlər:

Universal və ixtisaslaşmış

Xırda, orta, iri, bank konsorsiumu və banklararası birlik

- Regional, regionlararası, milli və beynəlxalq
- Filiatsız və çox filialli

117 Funksional təyinatına görə banklar bölünürlər:

Xırda, orta, iri, bank konsorsiumu və banklararası birlik

- Emission, depozit və kommersiya
- Universal və ixtisaslaşdırılmış
Regional, regionlararası, milli və beynəlxalq

118 Kredit təşkilatlarının ittifaqları və assosiasiyaları

Yalnız hesablaşma əməliyyatlarını apara bilərlər
Yalnız depozit və ssuda əməliyyatlarını apara bilərlər

- Bank əməliyyatlarını yerinə yetirə bilməzlər
İstənilən bank əməliyyatlarını yerinə yetirə bilərlər

119 Akkreditivin nağd pulla ödənilməsinə:

emitent-bankın icazəsi zamanı icazə verilir
icazə verilir
yerli hakimiyyətin idarəçiliyi zamanı icazə verildə buraxılır.

- icazə verilmir

120 Daha çox yayılmış nağdsız hesablaşma formasına aiddir:

- çek
- ödəniş tapşırığı
akkreditiv
ödəniş tələbnaməsi

121 Ödəniş dövryyəsi həyata keçirilir:

- AR Mərkəzi Bankının müəyyən etdiyi nağd forma qaydasında
nağd və nağdsız qaydada
yalnız nağd qaydada
yalnız nağdsız qaydada

122 Hüquqi və fiziki şəxslər arasında nağdsız hesablaşmalar aparır:

- hesablaşma-kassa mərkəzləri
kommersiya bankları
küçə bankomatları
region depozitariləri

123 Nağdsız pul dövryyəsinə əmtəə və pul vəsaitlərinin qarşılıqlı hərəkəti:

- heç vaxt baş vermir
daim baş verir
dövri olaraq baş verir
saziş subyektlərinin razılaşması əsasında baş verir

124 Akkreditiv hesablaşma forması zamanı məhsulun dəyəri ödənilir:

- onun yüklənib yola salınmasından sonra
avans ödənişində
onu alıcı alandan sonra
onun yüklənib yola salınmasına qədər

125 Tədavül vasitəsi kimi pul:

- nağdsız dövryyədə istifadə edilə bilər
dəyər ölçüsü funksiyası ilə yanaşı nağdsız dövryyədə istifadə edilir.
nağdsız dövryyənin əsasını təşkil edir
- nağdsız dövryyədə istifadə edilə bilməz

126 İqtisadiyyatın bazar modelində nağdsız pulun emissiyası ... tərəfindən həyata keçirilir:

- hesablaşma-kassa mərkəzləri
kommersiya bankları
təsərrüfat subyektləri

dövlət bankları

127 Nağd dövriyyə ilə müqayisədə nağdsız pul dövriyyəsində tədavül xərcləri:

- həddən çox böyükdür
- həddən çoxdur
- həddən azdır
- tamamilə yoxdur

128 Nağdsız dövriyyə ... ödənişləri əhatə edir:

- yalnız maliyyə
- yalnız qeyri-əmtəə
- yalnız əmtəə
- əmtəə və qeyri-əmtəə

129 Hesablaşma xidməti üçün banklar ilə müştəri arasında bağlanılır:

- pul vəsaitinin qəbuluna müqavilə
- kredit müqaviləsi
- bank hesabı müqaviləsi
- trast müqaviləsi

130 Pul dövriyyəsinin əsas hissəsini ... dövriyyə təşkil edir:

- nağd
- mövsümi
- ödənişsiz
- ödənişli

131 Banklarda müxbir hesablar açılır:

- AR Maliyyə Nzarliyinin göstərişi üzrə
- bələdiyyənin göstərişi üzrə
- AR Mərkəzi Bankının göstərişi üzrə
- banklararası razılaşma əsasında

132 Xalq təsərrüfatında iqtisadi proseslər əsasən ... dövriyyədə aparılır:

- valyuta
- nağd
- mövsümi
- nağdsız

133 Banklar və başqa kredit təşkilatları ölkə daxilində hesablaşma aparmaq üçün bir-birlərində ... hesab açırlar:

- müxbir
- büdcə
- nostro
- loro

134 Nağdsız hesablaşmanın aparılmasının zəruri şərtidir:

- AR Mərkəzi Bankının baş lisenziyası
- nağdsız hesablaşmanın aparılmasına hüquqi lisenziya
- dövriyyə kassasının limiti
- bank hesabı

135 Nağdsız dövriyyədə pul hansı keyfiyyətdə çıxış edir:

yığım vasitəsi
tədavül vasitəsi
dəyər ölçüsü

- ödəniş vasitəsi

136 Bütün nağdsız dövriyyə adlanır:

ödənişsiz
mövsümi

- ödəmə
nağd

137 Klirinq hesablaşması ... ola bilər:

çoxtərəfli
üçtərəfli
birtərəfli

- ikitərəfli

138 Nağdsız hesablaşmalar sisteminin təsnifatının mühüm əlamətlərinə aiddir:

hesablaşma qaydaları
hesablaşma mexanizmi

- ödənişin böyüklüyü
ödəniş üsulu

139 Nağdsız hesablaşma ... əks etdirir:

kredit öhdəliklərini

- hüquqi və fiziki şəxslərin pul nişanlarından istifadə etmədən öhdəliklərini ödəmələrini
pul öhdəliklərini
ödəyici və pul alan arasında məlumat mübadiləsini

140 Nağdsız hesablaşmaların vəziyyətini hansı göstəricilər xarakterizə edir:

hesablardakı vəsaitlərin dövriyyəsi

- debitor və kreditor borcları göstəriciləri
hesablaşmaların mənfəətliliyi
hesablaşmaların rentabelliği

141 Nağdsız hesablaşmaların təkamülü ... asılıdır:

ölkədəki konkret iqtisadi şəraitdən

- tarixi-iqtisadi inkişafın mərhələlərindən
yaranmış hesablaşma sistemindən
pul bazarının inkişaf səviyyəsindən

142 AR nağdsız hesablaşmalar tənzimlənir:

AR konstitusiyası ilə
vergi aktı ilə

- AR Mərkəzi Bankının "AR-da nağdsız hesablaşmalar haqqında" qaydaları ilə
vətəndaşlıq aktları ilə

143 Kredit köçürmələrinin alətlərinə aiddir:

plastik kartlar
veksel
çek

- ödəniş tapşırığı

144 Hesablaşma obyektini hesab edilir:

banklar və kredit təşkilatları
büdcəyə haqq
əhaliyə

- əmtəə və xidmətlər

145 Hansı çek özgəsinə verilə bilməz:

orderli
təqdim edilən
assiqnasiyalı

- adlı

146 Çeki banka təqdim edən şəxs tərəfindən ödəniş aparılırsa, ... çek adlanır:

adlı
assiqnasiyalı
orderly

- təqdim edilən

147 ... hesablaşma nağdsız hesablaşma formasına aid edilmir:

ödəniş tapşırığı ilə
çeklə

- səhm və istiqrazla
akkreditivlə

148 Yalnız çekdə göstərilən şəxsin xeyrinə aparılan ödəniş çeki adlanır:

təqdim edilən
orderli

- adlı
assiqnasiyalı

149 Banklar müştərilərin çeklərini onların ... ödəyirlər:

- vəsaitin deponent edilmiş ayrıca hesabından
xüsusi hesab açılmamaqla ümumi hesablaşma hesabından
tranzit hesabından
valyuta hesabından

150 Banklar müştərilərin hesabları üzrə əməliyyatları ... əsasında həyata keçirirlər:

- hesablaşma sənədləri
hesab-faktura
uyğunluq sertifikatı ilə
nəqliyyat qaiməsi

151 Fiziki şəxslər arasında çeklə hesablaşmalara:

- əgər çek adlıdırsa, icazə verilir
- icazə verilmir
AR Mərkəzi Bankının icazəsi olan zaman icazə verilir
icazə verilir

152 Çek kitabçasının blankının formasını müəyyən edir:

- AR Mərkəzi Bankı
AR Milli Məclisi
Azərbaycan hökuməti
AR Maliyyə Nazirliyi

153 Çek istifadə edilə bilər:

- yalnız kommersiya bankları tərəfindən
- fiziki və hüquqi şəxslər tərəfindən
- yalnız fiziki şəxslər tərəfindən
- yalnız hüquqi şəxslər tərəfindən

154 Akkreditiv hesablaşma formasının üstünlüyünə aiddir:

- mal dövriyyəsinin tezliyi
- sazişin rəsmiləşdirilməsinin sadəliyi
- yüksək olmayan qaimə xərcləri
- məhsul göndərən üçün ödənişin zəmanətliyinin təmin edilməsi

155 Akkreditiv üzrə fəaliyyət müddəti və hesablaşma qaydası ... tərəfindən müəyyən edilir:

- AR Mərkəzi Bankı
- ödəyici və satıcı arasındakı müqavilə ilə
- AR Vergilər Nazirliyi
- AR Maliyyə Nazirliyi

156 Kommersiya banklarısertifikatlarını buraxa bilər

- Depozit və əmanət
- Yalnız depozit
- Yalnız dövr etməyən
- Yalnız əmanət

157 Kommersiya banklarına birdəfəlik səhm və istiqraz buraxılmasına

- Yalnız Mərkəzi Bankın icazəsi ilə
- İcazə verilmir
- Yalnız birillik fəaliyyətdən sonra icazə verilir
- Beşillik fəaliyyətdən sonra icazə verilir

158 Xüsusi kapitalın..... funksiyası kommersiya bankının ləğvi zamanı kreditora itgilerin bərpasına zəmanət verir

- Nəzarət
- Müdafiə
- Əməli
- Nizamlaşdırma

159 Kommersiya bankları üçün nizamnamə kapitalının minimum məbləği...tərəfindən müəyyən edilir

- Kommersiya Bankının özü
- Nazirlər Kabineti
- Maliyyə Nazirliyi
- Mərkəzi Bank

160 Kommersiya bankının nizamnamə fondunun minimum məbləği ...manat müəyyən edilmişdir

- 12 mln
- 8 mln

20 mln

- 10 mln

161 Ehtiyat fondunun məbləği nizamnamə kapitalının neçə faizindən az olmamalıdır

- 15%
- 38%
- 45%
- 25%

162 Ehtiyat fondunun səviyyəsi necə müəyyən edilir

Xərclərə nisbətən

Ümumi kapitala nisbətən

Mütləq məbləğdə

- Nizamnamə kapitalına nisbətən

163 Ehtiyat fonduməqsədlə yaradılır

Bankın istehsal inkişafının təmin olunması

- Cari fəaliyyət zamanı yaranan zərər və itgilərin örtülməsi
- Əmanətçilərin mənafeyinin müdafiə edilməsi
- Yeni avadanlığın alınması

164 Bankın resurslarında cəlb olunmuş vəsaitlərin xüsusi çəkisi

50% qədər

30% qədər

- 80% qədər

20% qədər

165 Bankın resurslarına daxildir

Hesablaşmalarda olan vəsaitlər

Hesablaşmalar

Yayıdırılmış vəsaitlər

- Cəlb olunmuş vəsaitlər

166 Depozit dedikdə.....başə düşülür

Fiziki şəxslərin pul vəsaiti

- Fiziki və hüquqi şəxslərin əmanətləri
- Əmanət sertifikatları, veksellər, istiqrazlar
- Hüquqi şəxslərin pul vəsaitləri

167 Passiv əməliyyat nəticəsində

Hesablaşmalar ləngiyir

- Bankın resursları artır
- Bankın resursları azalır
- Hesablaşmalar sürətlənir

168 Bankın xüsusi kapitalı deyildir

Əlavə kapital

Nizamnamə kapitalı

- Banklararası kredit
- Ehtiyat fondu

169 Bankın resurslarına daxildir

- Kapital qoyuluşu
- Amortizasiya fondu
- Ehtiyat fondu
- Gələcək dövrün xərcləri fondu

170 Passiv əməliyyatlar nəticəsində

- Hesablaşmalar sürətlənir
- Resurslar formalaşır
- Kreditlər verilir
- Kassada nəğdi pul artır

171 Kommersiya bankının passiv əməliyyatı dedikdə.....başla düşülür

- Kreditləşmə əməliyyatları
- Kassa hesablaşma əməliyyatları
- Resursların formalaşması ilə əlaqədar əməliyyatlar
- Hesablaşma əməliyyatları

172 Passiv əməliyyatlar banka.....gətirir

- Pulu qiymətdən salır
- Gəlir
- Xərc
- Banka təsir etmir

173 Kommersiya bankının passiv əməliyyatıdır

- Kreditləşmə
- Depozit
- Hesablaşma
- İnnovasiya

174 kreditlər üzrə bank zəmanətçi kimi çıxış edə bilərmi?

- Mərkəzi Bankın lisenziyası olduğu halda çıxış edə bilər.
- çixış edə bilməz
- yalnız Mərkəzi Bankın razılığı ilə çıxış edə bilər.
- digər banklar tərəfindən verilən kreditlər üzrə çıxış edə bilər.

175 Daşınmaz əmlaka verilən kredit adlanır:

- aqrar kredit
- ipoteka krediti
- lombard krediti
- kommersiya krediti

176 Blank kreditinin təminatıdır

- təminatı yoxdur
- daşınmaz əmlak
- qiymətli kağızlar
- mal- material qiymətliləri

177 Kreditləşmənin birinci mərhələsidir:

- kreditlərin verilməsi
- kredit sifarişlərinə baxılması
- müştərinin kredit qabiliyyətinin müəyyənləşdirilməsi

kredit müqaviləsinin imzalanması

178 Borc alanın hüquq qabiliyyəti təsdiqlənir:

- maliyyə hesabatı
- kredit vermək haqqında müqavilə
- kredit sifarişlərinə baxılması haqqında arayış
- müəssisənin yaradılması haqqında təsis müqaviləsinin surəti

179 Girov əmlakı qismində maddi aktivlərə aiddir.

- intellektual mülkiyyətin sahibin hüququ
- qızıl və qiymətli metallar
- qiymətli kağızlar və xarici valyuta
- istehsal ehtiyatları, hazır məhsul

180 Girov əmlakı kimi maliyyə aktivlərinə aiddir:

- qiymətli kağızlar
- hazır məhsul
- əmlak hüququ
- istehsal ehtiyatları

181 Girov amili hesab edilir:

- girov qoyan tərəfindən özgəninkiləşdirə bilən istənilən əmlak
- kreditorun şəxsiyyəti ilə əlaqədar olan əmlak
- yalnız qiymətli kağızlar
- dövrüyyədən çıxarılmış əmlak

182 Müştərinin maliyyə möhkəmliyi əmsalıdır:

- iqtisadçılıq əmsalı
- ödəmə qabiliyyətliliyi əmsalı
- rentabellik əmsalı
- ritmilik əmsalı

183 Müştərinin maliyyə möhkəmliyi əmsalıdır:

- iqtisadçılıq əmsalı
- maliyyə sərbəsliliyi əmsalı
- ritmilik əmsalı
- ödəmə qabiliyyətlilik əmsalı

184 Maliyyə əmsalı dedikdə başa düşülür:

- ödəmə qabiliyyətlilik əmsalı
- dayanıqlılıq əmsalı
- təminatlılıq əmsalı
- likvidlik əmsalı

185 Müştərilərin maliyyə möhkəmliyi müəyyən edilir:

- hesablaşma əmsalı əsasında
- maliyyə əmsalı əsasında
- pul vəsaitlərinin təhlili əsasında
- kredit riski əsasında

186 Borc alanın kredit qabiliyyətidir:

- ssuda, ssudalara görə faizlər üzrə borc öhdəliklərin tam və müddətində ödənilməsi
öhdəliklərin vaxtında ödənilməsi
faizlər üzrə öhdəliklərin ödənilməsi
ssuda üzrə bankın borc öhdəliklərinin ödənilməsi

187 Borc limitidir:

bir neçə kredit müqaviləsi üzrə kredit borclarının maksimum məbləği
kredit verilməsi üzrə maksimum dövriyyə məbləği
bütün borcun maksimum məbləği

- bir kreditörün kredit müqaviləsi üzrə vahid borcun maksimum həcmi

188 Kreditləşmə limitidir:

- müştərinin bankla bağladığı bütün kredit müqavilələri üzrə borcun maksimum məbləği
kreditin verilməsi üzrə maksimum məbləğ dövriyyəsi
kreditin verilməsi üzrə məbləğ dövriyyəsi
müştərinin bankla bütün kredit müqavilələri üzrə minimum borc

189 Kreditləşmə obyektləri müəyyənləşdirilir:

müştərilər
kommersiya bankları tərəfindən Mərkəzi Bankın razılığı ilə
Mərkəzi Bank tərəfindən

- kommersiya bankları tərəfindən sərbəst

190 Bankın faiz dərəcəsi asılıdır:

kredit münasibətlərinin səviyyəsindən
borcalanın maliyyə vəziyyətindən

- kreditin məbləğindən
kreditin təminatından

191 Bank faizinə təsir edir:

- kreditin müddəti
borc alanların vəziyyəti
bankın vəziyyəti
kreditin təminatlılığı

192 Kreditləşmə prinsipidir:

sərbəstlik
nəzarətçilik
bölüşdürücülük

- təminatlılıq

193 Kommersiya banklarında kredit münasibətlərinin əsas subyektidir:

yalnız kənd təsərrüfatı
yalnız ticarət və sənaye
yalnız ev təsərrüfatları

- bazar təsərrüfatları

194 Bank debitor qismində çıxış edir:

- vəsaitləri cəlb etdikdə
ipoteka kreditləşməsi zamanı
öz səhmlərini reallaşdırdıqda

əhalinin kreditləşməsi zamanı

195 Bank kreditör kimi çıxış edir:

mənfəət əldə etdikdə

- vəsait verdikdə
qiymətli kağızları satın alıqda
sərbəst vəsaitləri cəlb etdikdə

196 Kredit sövdələşməsində kredit münasibətlərinin subyektləri həmişə şıxış edirlər:

nəzarətçi qismində

- kreditör və borc alan qismində
yalnız borc alan qismində
yalnız kreditör qismində

197 Bank kreditində kredit münasibətlərinin subyektidir:

- göstərilənlərin hamısı
yalnız dövlət
yalnız əhali
yalnız təsərrüfat təşkilatları

198 Bank krediti hesab edilir:

yalnız əhaliyə verilən kredit

- pul formasında verilən kredit
istiqrax formasında hökumətə verilən kredit
mal formasında verilən kredit

199 Aktivlərə aid olmayan bank əməliyyatları

- Depozit
İnvestisiya
Səhmlərin buraxılışı
Kassa hesablaşma

200 Bir borc alana və ya qarşılıqlı borcalanlar qrupuna maksimum risk hesablanır:

- borc alanlara bankın ümumi tələbinin bankın kapitalına nisbəti kimi
Bankın buraxdığı xüsusi veksellərin bankın kapitalına nisbəti
bankın xüsusi vəsaitlərinin (kapitalın) bankın aktivlərinə nisbəti
bankın yüksək likvidli aktivlərinin tələb edilənədək əmanətlər üzrə bankın

201 Kredit riskindən irəli gələn itkilərin mümkün maliyyələşmə mənbəyi

Mənfəətdən verginin azaldılması

Bank xidmətlərin maya dəyəri

Mərkəzi bankdakı məcburi ehtiyatlar hesabındakı vəsait

- Ssudalar üzrə mümkün itkilərə görə ehtiyat vəsait

202 Kredit riskinin minimumlaşdırılması üsuludur

- Kreditin qaytarılmasının etibarlı formaları tətbiq edilməsi
Kredit üzrə faiz dərəcələrinin artırılması
Kredit xəttindən geniş istifadə
Kreditləşmənin ayrı subyektlərdə mərkəzləşdirilməsi

203 Bankın kredit riski artır

Kreditin obyekt və subyektlərə görə fərqləndirilməsində
Borc alanın kredit qabiliyyəti dərindən öyrənilmədikdə

- Ssudaların ödəniş vaxtı əsassız uzadıldıqda
Bank kreditlərinin payı azaldıqda

204 Borc alanın kredit qabiliyyətinin təhlili nəticələrindən.....məsələlərin həllində istifadə olunur

Kreditin məqsədinin müəyyənləşdirilməsi
Kreditin ödənilməsinin müəyyən edilməsi
Kredit müqaviləsi şərtinin pozulmasına görə cəza tətbiqində

- Kreditləşmə şərtinin müəyyən edilməsi

205 Girov qoyulmuş dövriyyədə olan mallara tələb

Etibarlılığı
Saxlanıla bilinməsi

- Qiymətlərin stabil olması
Daşınaxlı olması

206 Girov məbləği ilə kreditin həcmnin nisbətini müəyyən edən amillər

- Girov götürülmüş əmlakın satışı üzrə xərclər
Hesablaşmaların vəziyyəti
Bankın maliyyə vəziyyəti
Borc alanın fəaliyyət növü

207 Kommersiya bankları iri müştərilərin müştərə kreditləşməsinə üstünlük verir

- Sərbəst kredit resursları çatışmadıqda
Mənfəətin artırılması məqsədi ilə
Borcalanın ödəmə qabiliyyətinə inam olmadıqda
Müştəri müştərə olduqda

208 Kontokorrent hesab

Cari hesabın bir növüdür
Kredit kartoçkası saahibinə açılan hesabdır
Kredit almaq hüququ verən hesablaşma hesabıdır

- Hesablaşma hesabı və ssuda hesabının birləşməsidir

209 Overdraft

Müştərinin hesablaşma hesabı üzrə debet qalığının örtürülməsinə verilən ssudadır
Xüsusi ssuda hesabından verilən kreditdir
İstənilən ssuda verilişidir

- Çeklərin ödənilməsinə verilən ssudadır

210 Kredit portfelinin ssudaların müddətlərinə görə quruluşunu müəyyən edən amildir

Kreditlər üzrə yetərli təminat
Ssuda borcunun vəziyyəti

- Bankın kredit siyasəti
Bankın müxbir hesabının vəziyyəti

211 Bankın kredit portfelidir

Bankın kredit potensialı

- Müxtəlif əlamətlərə görə strukturlaşdırılmış bankın kredit qoyuluşu
Müxtəlif əlamətlərə görə strukturlaşdırılmış bank aktivləri

Müxtəlif əlamətlərə görə strukturlaşdırılmış bank passivləri

212 Aşağı riskli aktivlərə (risk əmsalı 20%-ə qədər) aiddir

Dövlət borc öhdəliklərinə qoyuluşlar

Müştərilərə verilən kreditlər

- Kapital aktivlər
- Şəxsi kampaniyaların səhmlərinə qoyuluş

213 Yüksək likvidli aktivlərə aiddir

Uzun müddətli kreditlər

- Kassa və ona bərabər tutulan vəsaitlər
- Əsas vəsaitlər
- Mərkəzi Bankdakı məcburi ehtiyatlarhesabı

214 Gəlirsiz aktivlərə daxildir

Müəssisə və təşkilatların nizamnamə kapitalına köçürülən vəsaitlər

Ödəniş vaxtı keçmiş kreditlər

- mərkəzi Bankdakı müxbir hesab
- Dövlətin borc öhdəliklərinə qoyuluş

215 Bankın potensialının artırılması yolları

Kreditləşmənin təşkilinin təkmilləşdirilməsi

Kredit qoyuluşunun artırılması

- Cəlb olunmuş vəsaitlərin həcmnin artırılması
- Tələblərin minimal ehtiyatlarının artırılması

216 Bankın kredit potensialıdır

- Resursların cəmindən likvidliyin mütləq və könüllü ehtiyatları çıxıldıqdan sonra qalan hissə
- Verilmiş kreditlər
- Mərkəzi Bankın hesablanma metodu ilə müəyyən olunmuş xüsusi kapital
- Məcmu aktivlər

217 Kommersiya banklarının aktivlərinə daxildir

Gələcək dövrlərin xərcləri

Debitorlarla hesablaşmalar üzrə mümkün olan itgilərə ehtiyat

Buraxılmış borc öhdəlikləri

- Pul vəsaitləri və Mərkəzi bankdakı hesablar

218 Bank xüsusi səhmlərinin emissiyası zamanı bankın məqsədi

Likvidlik səviyyəsini yüksəltmək

Səhmlərlə möhtəkirlük əməliyyatlarından gəlir əldə etmək

Mülkiyyət üzərində nəzarət və təsir dairəsinin genişləndirilməsi

- Əlavə resursların cəlb edilməsi

219 Bankın tərəfindən satın alınan vekseller hansı hesablarda uçota alınır

Balans arxası hesablarda

- Aktiv balans hesablarında
- Passiv balans hesablarında
- Balansdan kənar hesablarda

220 Kredit təşkilatları hansı qiymətli kağızlarla əməliyyat apara bilər

Emission
İstənilən
Heç biri

- Azərbaycanın Mərkəzi bankının xüsusi lisenziyasına müvafiq olan

221 Kredit riskinə aid olan riskdir

- Pul vəsaitlərinin qaytarılmaması riski
Valyuta riski
Faiz dərəcəsi riski
Liqvidlik riski

222 Bankın kredit potensialıdır

Bank tərəfindən səfərbər edilən vəsaitlərin ümumi məbləği
Bankın nizamnamə kapitalı

- Bank tərəfindən səfərbər edilən vəsaitdən liqvidlik ehtiyatı çıxıldıqdan sonra qalan məbləğ
Bank tərəfindən cəlb edilmiş vəsait

223 Daşınmaz əmlakın girov olduğu kredit adlanır

- İpoteka
Qısamüddətli
Dövlət
Blank

224 Kreditin qaytarılmağını təmin edən forma deyildir

- Dövlət əmlakı
Bank zəmanəti
Himayədarlıq
Girov

225 Banklar aşağıdakı prinsiplərə riayət edildikdə kredit verir

- qaytarılmaqlıq, müddətlilik, ödəncilik, təminatlılıq, fərdi yanaşma
Təminatlılıq, qaytarılmaqlıq, müddətlilik, məqsədlilik, fərdi yanaşma
təminatlılıq, qaytarılmaqlıq, müddətlilik, məqsədlilik
müddətlilik, ödəncilik, təminatlılıq, məqsədlilik, fərdi yanaşma

226 Bank tərəfindən müştərinin hesabındakı vəsait qalığından artıq vəsait silinməsi yolu ilə aparılan kreditləşmə formasıdır

- Faktoring
Overdraft
Kredit xətti
Akseptli kredit

227 Kommersiya bankının aktiv əməliyyatının əsas növüdür

- Xarici valyutanın satın alınması
Kassa əməliyyatı
Ssuda əməliyyatı
Lizinq faktoring

228 Borcalanlara dövriyyə kapitalının tamamlanmasına, əsas kapitala qoyuluşa ,fond birjalarının vasitəçilərinə verilən kreditlər.....üzrə təsnifləşdirilir

- Kreditləşmənin məqsədi

Verilmə müddəti
Bank fəaliyyətinin tənzimlənməsi qaydası
Təminatı

229 Müddət baxımından ən geniş yayılmış kredit növüdür

- Qısamüddətli kreditlər
- Ortamüddətli kreditlər
- Uzunmüddətli kreditlər
- Tələb edilmədən kreditlər (onkol kredit)

230 Kreditin real dəyəri hesablanır

- Kredit üzrə nominal faiz dərəcəsindən inflyasiya səviyyəsi çıxılmaqla
Kredit üzrə faiz dərəcəsi ilə inflyasiya səviyyəsinin cəmi kimi
Faizli pulların məbləğindən inflyasiya səviyyəsi çıxılmaqla
Kreditin məbləği ilə faizli pul məbləğinin cəmi kimi

231 Bank kreditinin ilkin ödəniş mənbəyidir

- Əmlakın satışından gəlir
- Məhsul satışından (iş və xidmətdən)gələn gəlir
- Maliyyə bazarından cəlb olunan pul vəsaiti
- Girov qoyulmuş əmlak

232 Kredit verilən zamanı girov qoyulmuş əmlakın dəyəri

- Kreditin məbləğindən aşağı olmamalıdır
- Kredit məbləğinə bərabər olmalıdır
- Verilmiş kreditin məbləğindən yüksək olmalıdır
- Borc alan müəssisənin nizamnamə kapitalına müvafiq olmalıdır

233 Likvidlik səviyyəsi və gəlirliliyinə görə bankın aktiv əməliyyatıdır

- Əsas vəsaitlər, qeyri maddi aktivlər, təsərrüfat malları
- Uzunmüddətli ssudalar, lizinqə qoyulmuş vəsait, qiymətli kağızlara uzun müddətli qoyuluş
- Bankın kassasındakı nağdı pul, qiymətli metallar,Mərkəzi Bankdakı müxbir hesabdakı vəsait qalığı
- Ödəniş müddəti 30 günədək olan bank ssudaları

234 Qiymətli kağızlar bazarında kredit təşkilatlarıkimi çıxışdır

- Qiymətli kağızlar bazarının peşəkar iştirakçısı, investor, emitent
- Sığortalayan,sığortalanan
- Rezident və qeyri rezident[yeni cavab]
- Büdcə vəsaitinin bölüşdürücüsü

235 Bankın nisbətən yüksək likvidli aktivlərinə aiddir

- Bankın ehtiyatında olan kapital
- Kassa aktivləri, Mərkəzi Bankda olan məcburi ehtiyatlar fondundakı vəsait
- Bankın əmanətçilər qarşısındakı öhdəliklər
- Bankın əsas vəsaitə qoyulmuşu

236 Kreditin idarə edilməsinə daxil deyil

- Kredit sifarişinə baxılması və müştəri ilə söhbət
- Kredit portfelinin təsnifləşdirilməsi
- Kredit müqavilələrinin yerinə yetirilməsinə nəzarət
- Kredit riskinin diversifikasiyası

237 Bank istehlak kreditini verir

- Əhaliyə
Kənd təsərrüfatına
Tikinti təşkilatlarına
Sənaye müəssisələrinə

238əsasən kommertiya bankı tərəfindən verilən kreditlər istehlak, sənaye, ticarət, kənd təsərrüfatı, investisiya və kreditlərə bölünür

- Faizin səviyyəsinə
Müddətli təyinatına
- Tətbiq olunma sferasına
Müddətinə

239 Ssudaların keyfiyyətinin pisləşməsi indikatoru deyildir

- Ssuda üzrə vaxtı keçmiş faiz ödənişləri
Əmək haqqı büdcəyə və büdcədən kənar fondlara borcun yaranması
- Borc alan tərəfindən kredit resurslarından məqsədsiz istifadə
Bankdakı hesabdən keçən pul vəsaiti və satışdan gəlirin həcmnin azalması

240 Kommertiya bankının kredit siyasətinə təsir edən xarici amil

- Ölkədəki siyasi vəziyyət
Bankın ixtisaslaşması
Bankın likvidliyi
Bankın resurs bazası və quruluşu

241 Kreditə görə faiz dərəcəsinin səviyyəsi.....asılı deyil

- Cəlb olunmuş resursların dəyərindən
Mərkəzi Bankın uçot dərəcəsinə
Banklar arası kreditə görə orta faiz dərəcəsinə
- Bankın ixtisaslaşmasından

242 Kommertiya banklarının kredit siyasətini müəyyənləşdirən makroiqtisadi amillər

- İqtisadiyyatın ümumi vəziyyəti
Bankın passivinin quruluşu
Bankın müştəri bazası
Regionun iqtisadi vəziyyəti

243 Kreditin verilməsi üçün ilkin işə daxildir

- Kredit portfelinin idarə olunması
Kreditin düzgün rəsmiləşdirilməsinə nəzarət
Kreditin verilməsinin texnologiyası
- Borc alanın kredit qabiliyyətinin müəyyən edilməsi

244 Kommertiya bankının kredit siyasətinə təsir edən daxili amildir

- Bankın likvidliyi
Bank qanunçuluğunun inkişaf səviyyəsi
Bank infrastrukturunun inkişaf dərəcəsi
Banklararası rəqabətin vəziyyəti

245 Kredit siyasəti kommertiya bankının kimi çıxış etdiyi fəaliyyətdir

Kreditor və borcalan

- Kreditor
Borcalan
Vasitəçi

246 İnflyasiya səviyyəsi yüksəldikcə kreditə görə faiz dərəcələri

Həndəsi silsilə ilə artır
Sabit qalır

- Artır
Azalır

247 Kreditləşmə prosesində bankın müştəriyə fərqli yanaşmasında.....əsas götürülür

Yararlılığı
● Kredit qabiliyyəti
Maliyyə vəziyyəti
Təminatı

248 Kreditin təminat formasıdır

Xüsusi təyinatlı fondlar
Əmək haqqı fondu
Borc alanın mənfəəti

- Maddi qiymətlilər

249 Bank faizi müəyyənləşdirilərkən bank nəzərə almır

Ölkədə pul tədavülünün vəziyyəti
● Bankın gəlirlilik səviyyəsi
Kreditə olan tələb
Müştərilərlə depozitlərə görə ödənilən orta faiz dərəcəsi

250 Bankın faiz dərəcəsinə təsir edir

Müştərinin vəziyyəti
● Kredit resurslarının quruluşu
Bankın vəziyyəti
Kreditin təminatlılığı

251 Kreditləşmənin ödəncilik prinsipi tələb edir

Zəminlik olsun
● Kreditə görə haqq ödənilsin
Kredit təminatlı olsun
Kredit qaytarılsın

252 Kreditləşmə prosesində rəhbər tutulan prinsiplərdən biridir

Likvidlik
● Müddətlilik
İstifadəçilik
Bölüşdürücülük

253 Kredit riskinin idarə olunma metodlarından biri aktivlər portfelinin

- Diversifikasiyasıdır
Artmasıdır
Azalmasıdır
Stabilləşdirilməsidir

254 Overdraft dedikdə

Dövrüyyə vəsaitlərinə tələb olunanadək kredit

Blank krediti

- Ödəmə krediti
- Birdəfəlik müddəti kredit

255 Kreditordan rəsmi bildiriş gəldikdən sonra göstərilən müddətdə ödənilməli bank ssudasıdır

Zəmanətli

Blank

- Onkol
- Təminatlı

256 Kommersiya bankının kredit siyasətini müəyyən edən bank daxili amil

Müştəri bazası

Mərkəzi Bankın pul-kredit siyasəti

Rəqib bankların mövcudluğu

- İşçilərin bacarığı və təcrübəsi

257 İntestisiya məqsədi ilə istifadə olunan ssudalar

Qısa müddətli

Müddətsiz

- Uzunmüddətli
- Orta müddətli

258 Borc verilmə prosesində bank kreditinin sövdələşmə obyektidir

Malmaterial qiymətliləri

Qiymətli metallar

- Pul vəsaitləri
- Daşınmaz əmlak

259 Blank ssudalarının təminatıdır

Himayədarlıq

Zəmanət

- Kredit müqaviləsi
- Girov

260 Overdraft üzrə kredit ödənilir

Kredit müqaviləsinin müddəti başa çatdıqdan sonra

- Hesablaşma hesabındakı vəsait qalığı hesabına hər gün
- Həftədə bir dəfə
- Sadə ssuda hesabı

261 Bank təcrübəsində hazırda ən çox istifadə olunan ssuda hesabı forması

Kontokorrent hesab

Xüsusi ssuda hesabı

- Cari ssuda hesabı
- Onkol hesabı

262 Bərpa olunan kredit xətti əsasında kredit verilməsinin məhdudiyət forması

Çıxış limiti

Verilmə limiti

- Borc limiti
Kreditləşmə limiti

263 Bank praktikasında əsasən kredit xəttindən istifadə olunur

Çərçivəli və ixtisaslaşdırılmış
Mövsümi və uzunmüddətli
Ümumi və cari

- Bərpa olunan və bərpa olunmayan

264 Risk səviyyəsinə görə kreditlər bölünür

Qısamüddətli və uzunmüddətli

- Standart və qeyri standart
Müddətli və zamanətli
Daxili və xarici

265 Təmərgüzləşməsi dərəcəsinə görə kreditləşmə obyektləri bölünür

- Tək və məcmu ehtiyaca görə
Nağd və nağdsız
Qısamüddətli və uzunmüddətli
Daxili və xarici

266 Overdraft üzrə kreditləşmə zamanı borc alanın borcunun uçotunu aparmaq üçün.....hesab açılır

Kontokormet

Müxbir

- Ssuda
Tranzit

267 Bərpa olunan kredit xətti başqa cür necə adlanır

Borc limiti
Açılan kredit

- Verilmə limiti
Oderdraft

268 Kredit xəttinin uzadılması

İcazə verilmir
Yalnız ərazi idarələrinin razılığı ilə edilir
Yalnız Mərkəzi Bankın icazəsi ilə uzadılır

- Yalnız kreditor bankda hesabı olan təşkilatlara icazə verilir

269 Pul vəsaitlərinin defisiti gətirib çıxarır

Uzunmüddətli maliyyə qoyuluşlarına
Debitr borclarına

- Kreditor borclarına
Qısamüddətli maliyyə qoyuluşlarına

270 Girov kimi çıxış edə bilər

Ehtiyatlar, qiymətli kağızlar və gələcək dövrün gəlirləri

- Əsas fondlar, ehtiyatlar və qiymətli kağızlar
Gələcək dövrün gəlirləri, qarşıdakı xərclərə ehtiyat, nizamnamə kapital
Qiymətli kağızlar, gələcək dövrün gəlirləri, qarşıdakı xərclərə ehtiyat

271 Borc alanın kredit qabiliyyəti qiymətləndirilərkən nəzərə alınan pul axını nədir?

Pul vəsaitlərinin axını

Pul vəsaitlərinin geri axını

- Pul vəsaitlərinin axını ilə geri axını arasındakı fərq
- Təşkilatın mənfəəti

272 Borc alanın kredit qabiliyyəti müəyyənləşdirilərkən nəzərə alınır

Likvidlik əmsalı və dövriyyə aktivlərinin dövriyyəsi

Yalnız likvidlik əmsalı

Likvidlik əmsalları və dövriyyə aktivlərinin dövriyyəsi və xərclərdən istifadə

- Likvidlik əmsalları dövriyyə aktivlərinin dövriyyəsi və maliyyə möhkəmliyi

273 Veksel himayədarlığı necə adlanır

İndossament

Obliqo

Sessiya

- Aval

274 Kredit qabiliyyəti təşkilatın.....qabiliyyətidir

Kredit almaq

Kredit riskini azaltmaq

Kredit qaytarmaq

- Kredit alıb qaytarmaq

275 Bank krediti hesabına mənfəət debet qalığının yaranması mümkündür

Girov

- Oderdraft

İpoteka

Klirinq

276 Banka girov qoyulmuş əmlak sığortalanır

- Girov qoyan tərəfindən
- Girov götürən tərəfindən
Sığorta kampaniyası
Üçüncü şəxs

277 Ssuda üzrə öhdəliyin zəmanətçisi kimi hansı subyekt çıxış edə bilər

- Maliyyə cəhətcə möhkəm təşkilatlar və bank
- Yalnız sığorta kompaniyalar
Müxtəlif fondlar
Yalnız banklar

278 Kredit müqaviləsinin işlənməsi necə adlanır

Biznes planlaşma

Marketinq-miks

- Ssudanın quruluşlaşdırılması
- Marketinq-maks

279 Borcalanın kredit qabiliyyətinin öyrənilməsinin ən geniş yayılmış üsulu

- Maliyyə əmsalları
- Təşkilatın təşkilatı quruluşu
İşgüzar göstərici

Pul axını

280 Verilmiş kreditlər vaxtında qaytarılmadıqda bankın müştərilər qarşısında götürdüyü öhdəliklərin yerinə yetirmə imkanı

Ədədi silsilə ilə artır

- Aşağı düşür
- Artır
- Sabit qalıq

281 Kontokorrent hesab üzrə kreditləşən müəssisələrin hesablaşma hesabı

- Kontokorrent hesabla birləşir
- Sərbəst fəaliyyət göstərir
- Faizlərlə fəaliyyət göstərir
- Büdcə hesabı ilə birləşir

282 Xüsusi ssuda hesabından verilən kreditlər ödənilir

Ödəniş vaxtı çatdıqca
Müqavilədə göstərilən müddətlərdə
Birdəfəlik qaydada

- Hesaba vəsait daxil olduqca

283 Kontokorrent hesab açılır

Pis işləyən təşkilatlara
Ticarət təşkilatlarına

- Bankın etimadını qazanan təşkilatları
- Sənaye müəssisələrinə

284 Kontokorrent hesabdən kredit qalığı nəyi göstərir

Müəssisənin gəlirliliyini
banka borcunu
Hesabda vəsaitin azalmasını

- hesabda sərbəst vəsait olmasını

285 Kontokorrent hesab

- Aktiv passiv hesabdır
- Aktiv hesabdır
- Müxbir hesabdır
- Passiv hesabdır

286 Ssuda hesabının debet qalığı nəyi göstərir

Müəssisənin rentabelliyini

- Müəssisənin banka borcunu
- Müəssisənin sərbəst vəsaitini
- Müəssisənin mənfəətliliyini

287 Təsərrüfat subyektləri üçün ümumi xarakter daşımayan obyektidir

- Heyvandarlıq
- Əmək haqqının ödənilməsi xərcləri
- Məl material qiymətliləri
- Dövriyyə vəsaitlərinin tamamlanması

288 Təminatlı kredit.....adlanır

Birbaşa kredit
Mövsümi xərclərə kredit
Müvəqqəti ehtiyaclala kredit

- Blank krediti

289 Verilmə qaydasına görə bank krediti.....xarakter daşıyır

- Ödəmə
Birbaşa
Müddətli
Fasiləli

290 Dövrüyyə vəsaitlərinin təşkilinə verilən kredit

- Uzun müddətlidir
Qısa müddətlidir
Müddətsizdir
Orta müddətlidir

291 Kreditləşmə prinsipi deyildir

- Təminatlılıq
Differensial münasibət
Kreditin məbləği
Müddətlilik

292 Kreditin qiyməti adlanır

- Vaxtı keçmiş borc
Bankın faiz dərəcəsi
Verilən məbləğ
Ödənilən məbləğ

293 Kreditə olan tələb kreditə görə faiz dərəcəsini

- Dəyişməz qalır
Azaldır
Artırır
Ədədi silsilə ilə azalır

294 İnvestisiya resursudur:

investisiyalaşmaya cəlb olunan ayrı ayrı maliyyə aktivlərinin növləri
investiyalaşma üçün cəlb edilən maliyyə passivləri
yalnız əhalinin əmanətləri

- investiyalaşma obyektlərinə qoyuluşlar etmək üçün cəlb edilmiş maliyyə aktivlərinin bütün növləri

295 Bankın depozitar fəaliyyətidir:

- qiymətli kağızlar sertifikatının alqı satqısı xidmət göstərmək
qiymətli kağızlar sertifikatının saxlanması üzrə xidmət göstərmək
qiymətli kağızlar sertifikatının satışı üzrə xidmət göstərmək
qiymətli kağızlar sertifikatının satın alınması üzrə xidmət

296 Təkrar bazarda banklar qismində çıxış edə bilər.

- vasitəçi
broker
məsləhətçi

müvəkkil

297 Bankın diler fəaliyyətidir.

qiymətli kağızların yalnız satqısı üzrə sövdələşmələr
qiymətli kağızların yalnız alqısı üzrə sövdələşmələr
öz adından müştərinin hesabına qiymətli kağızların alınib satılma sövdələşməsi

- öz adından və öz hesabına qiymətli kağızların alınib satılması sövdələşməsi

298 Təkrar bazarda banklar..... qismində çıxış edə bilər:

vasitəçi
daimi iştirakçı
məsləhətçi

- diler

299 Bankın ticarət əməliyyatlarıdır:

Mərkəzi Bankın tapşırığı ilə ilkin bazarda qiymətli kağızların alqı- satqı əməliyyatları
ilkin bazarda qiymətli kağızların alqı-satqısı
Mərkəzi Bankın tapşırığı ilə təkrar bazarda qiymətli kağızlarla alqı- satqı əməliyyatları

- müştərilərin tapşırığı ilə təkrar bazarda qiymətli kağızların alqı- satqısı

300 İnvestisiya bazarıdır:

- investisiya fəaliyyəti subyektlərinin qarşılıqlı fəaliyyəti
qiymətli kağızların alınib satıldığı bazar
investisiya bazarının konyukturası
investisiya təklifləri

301 Kapital qoyuluşu formasında aparılan investisiyadır

real investisiya
portfel investisiyası
maliyyə investisiyası

- sosial investisiya

302 Kapital qoyuluşu formasında həyata keçirilən investisiya:

portfel investisiyasıdır.
qoruyucu investisiya adlanır
real investisiya adlanır
maliyyə investisiyası adlanır.

-

303 Portfel investisiyasıdır:

müəssisələrin nizamnamə kapitalına qoyuluşları
gəlir əldə etmək məqsədi ilə iqtisadi aktivlərə vəsait qoyuluşu
maddi və qeyri maddi aktivlərə vəsait qoyuluşu
maliyyə aktivlərinə vəsait qoyuluşu

-

304 Maliyyə investisiyası dedikdə vəsait qoyuluşubaşa düşülür.

qeyri maddi aktivlərə
qiymətli kağızlara bank depozitlərinə
investisiya obyektlərinin bazar dəyərinin artmasına
müəssisələrin nizamnamə kapitallarına

-

305 Real investisiya dedikdə vəsait qoyuluşu başa düşülür:

müəssisələrin nizamnamə kapitalına qoyuluş
müxtəlif maliyyə aktivlərinə qoyuluş
investisiya obyektlərinin bazar qiymətlərinin artımına qoyuluş

- maddi resurslara qoyuluş

306 Vəsait qoyuluşu üzrə investisiya obyektidir:

qeyd olunmuş
portfel
birbaşa

- maliyyə

307 Vəsait qoyuluşu obyektləri üzrə investisiyaya aiddir:

mövcud
birbaşa

- real
portfel

308 Müxtəlif emitentlərin qiymətli kağızlarının buraxılması və yerləşdirilməsi üzrə bank xidməti adlanır.

raytinq
superraytinq

- anderraytinq
benderraytinq

309 İntestisiya bankinqə daxil edilir:

investisiya müqaviləsinin bağlanması

- müştərilərin qiymətli kağızlar portfelinin idarə edilməsi
xüsusi təyinatlı fondların yaradılması
mənfəət əldə etmək

310 İntestisiya bankinqi özündə cəmləşdirir:

real sektorun kreditləşməsində iştirak

- təkrar bazarda qiymətli kağızlarla ticarət əməliyyatları
qiymətli kağızların buraxılışı
bankın ehtiyat fondunun yaradılmasında iştirak

311 İntestisiya bankinqinə daxildir:

bankın nizamnamə kapitalının formalaşması
xüsusi təyinatlı fondların yaradılması

- kompaniyanın qiymətli kağızlarının ilkin yerləşdirilməsinin təşkili
qiymətli kağızların buraxılışı

312 İntestisiya fəaliyyətinin əsas subyektidir:

- investolar və investisiya obyektlərinin istifadəçiləri
yalnız investisiya obyektlərindən istifadəçilər
yalnız investoların özləri
yalnız banklar

313 İntestisiya bankinqin əsas ilkin funksiyasıdır:

yalnız qiymətli kağızların yerləşdirilməsi
yalnız qiymətli kağızların emissiyası(buraxılışı)

- qiymətli kağızların emissiyası və ilkin yerləşdirilməsi

qiymətli kağızların yalnız təkrar bazarda yerləşdirilməsi

314 İntestisiya bankinqinə daxil edilən xidmətdir

- qiymətli kağızların ilkin və təkrar yerləşdirilməsi ilə əlaqədar xidmət
qiymətli kağızlar bazarının formalaşması xidməti
qiymətli kağızların yalnız ilkin yerləşdirilməsi ilə əlaqədar xidmət
yalnız təkrar qiymətli kağızlar bazarındakı xidmət

315 İntestisiya fəaliyyəti hesab edilir:

- dövrüyyə vəsaitlərinə vəsait qoyuluşu
vəsait qoyuluşu prosesi ilə gələcəkdə gəlir əldə etməyin vəhdəti
real sektorun kreditləşdirilməsi
kredit resurslarının formalaşması

316 İntestisiya dedikdə başa düşülür:

- dərhal mənfəət əldə etmək məqsədi ilə layihələrin işlənməsi
bank fondlarının formalaşmasına vəsait qoyuluşu
mənfəət əldə etmək məqsədi ilə vəsait qoyuluşu
gələcəkdə mənfəət əldə etmək məqsədi ilə iqtisadi layihələrin həyata keçirilməsi

317 Kapital qoyuluşu formasıdır:

- bankın ümumi kapitalının formalaşması
bankın ehtiyat fondunun yaradılması
yeni əsas fondların yaradılması
bankların rentabelliyyəsinin yüksəldilməsi

318 Kapital qoyuluşu dedikdə başa düşülür:

- bankın nizamnamə kapitalının formalaşması
ümumi daxili məhsulun əsas fondların təkrar istehsalına istifadə olunması
ümumi daxili məhsulun sosial mədəni tədbirlərə xərclənməsi
fondların formalaşmasına vəsait qoyuluşu

319 İstehsal gücünün və aktiv fondların artırılmasına təsir edən amilləri göstərməli

- sair işlərə çəkilən xərclər
tikinti-quraşdırma işlərinə xərclər
avadanlıq, maşın- mexanizmlərə xərclər
işçilərin ixtisasının artırılması xərcləri

320 investisiyanın maliyyələşmə mənbələrinə aid deyil

- cəlb edilmiş vəsaitlər
xüsusi vəsaitlər
işçilərin əmək haqqı
amortizasiya ayırmaları

321 investisiyanın texnoloji quruluşunda istifadə edilmir

- istehsal sahələrinə kapital qoyuluşu
maşın, avadanlıq, alətlər alınmasına
sair tikinti işləri və xərclərə
tikinti-quraşdırma işlərinə xərclər

322 Aşağıdakılardan investisiyanın maliyyələşmə mənbələrinə aiddir

fiziki şəxs

- uzunmüddətli ssuda
- xarici fiziki şəxs
- hüquqi şəxs

323 Azərbaycanda xarici investorların maraqlarını əks etdirən fikirləri göstərin

Azərbaycan iqtisadiyyatının inkişafı
işləyən əhəlinin orta əmək haqqı

- imkanlı bazara müdaxilə
- Azərbaycanlı həmkarlara yardım

324 Aşağıdakılardan kapital qoyuluşu subyektinə aid olanları göstərin

- sifarişçilər
- korporasiyalar
- bələdiyyələr
- neftayırma zavodu

325 İnvestisiyaya aiddir:

- uşaq bağçasına yatırım
- müəssisə əməkdaşlarının təhsilinə yatırımlar
- gecə evlərinə yatırım
- televizor alınmasına

326 Fond bazarının iştirakçısı deyil

depozitarilər
diler
broker

- menecer

327 Kapital qoyuluşunun geri qayıtma müddəti 5 il olarsa, normativ səmərəlilik əməslini seçin

0,17
0,15
0,1

- 0,20

328 Bankın mənfəətliliyi ona imkan verir ki:

- filiallarla qarşılıqlı münasibəti genişləndirsin
- yeni filiallar açmaq yolu ilə öz fəaliyyət miqyasını genişləndirsin
- borcların aşağı salınmasına nail olmaq
- rentabellik səviyyəsini aşağı salsın

329 Yetərli səviyyədə mənfəəti olan bankın.....imkanı əldə edir

- pul bazarında bankın rəqabət qabiliyyətini müəyyən etmək
- mənfəətin bölüşdürülməsi üzrə qərar qəbul etməyə
- vergi üzrə ödənişləri azaltmağa
- bankın işçi heyəti ilə münasibətləri yaxşılaşdırmağa

330 Bankın sərəncamındakı yetərli mənfəət ona imkan verir:

- qəfil itgilərin yaranmasına qarşı möhkəmlik ehtiyatı yaratmaq
- müştərilərlə iqtisadi münasibətləri yaxşılaşdırmaq
- bankın fəaliyyətini nizamladırmaq

işçilərin sayını artırmaq

331 Kommersiya banklarının xərclər qrupuna daxildir

Artan xərclər

Azalan xərclər

- Əməliyyat xərcləri
- Dəyişən xərclər

332 Kommersiya bankının gəliridir:

- Komissiyon mükafatlar
- Hər üçü
- Aktivlər üzrə əməliyyatlar
- Passivlər üzrə mükafatlar

333 Bankın mənfəətinin bir hissəsi yönəldilir:

Lizinq əməliyyatlarına

Passiv əməliyyatların aparılmasına

- Nəzərdə tutulmayan zərərlərin ödənilməsinə
- Trast əməliyyatlarına

334 Bankın sabit gəliridir:

Passiv əməliyyatdan gələn gəlirlər

Cari hesablardan gələn gəlirlər

Köməkçi fəaliyyətdən gələn gəlirlər

- Aktiv fəaliyyətdən gələn gəlirlər

335 Mənfəətin artımı aşağıdakıları təmin edir:

- Fəaliyyətin genişləndirilməsi, kapital və ehtiyatın artımı
- Təqaüdlərin artırılmasını
- Ödənişlərin sürətləndirilməsini
- Passivlərin artırılmasını

336 Kommersiya banklarının mənfəəti ----- mənbədir:

Passiv əməliyyatlar aparmaq üçün

Əməliyyatlar aparmaq üçün

Müştərilərə yüksək xidmət üçün

- Səhmdarlara dividend ödəmək üçün

337 Kommersiya bankının mənfəəti bankın -----

Faiz göstəricisidir

Səviyyə göstəricisidir

Xərc göstəricisidir

- Etibarlılıq göstəricisidir

338 Kommersiya bankları mənfəət əldə edir:

Vergi ödənişlərindən

Passiv əməliyyatlardan

Əmək ödənişlərindən

- Lizinq əməliyyatlarından

339 Kommersiya banklarının mənfəəti:

Lizinq mənbədir
Passiv əməliyyatların mənbədir
Təqaüdlərin ödəniş mənbədir:

- Vergi ödənişi mənbədir

340 Bankın mənfəətliliyi asılıdır:

Ssuda əməliyyatlarının mənfəətə nisbətindən
Aktiv əməliyyatların mənfəətə nisbətindən
mənfəətlə vergilərin məbləğindən

- Gəlir və xərclərin məbləğindən

341 Yaranma müddəti baxımından bankın xərcləri bölünür:

Faizli və faizsiz
Birbaşa və dolayı

- Cari və birdəfəlik

Əməliyyat və funksional

342 Xalis mənfəət balans mənfəətindən nə səviyyədə fərqlənir

Səhmdarlara ödənilən dividend
Ehtiyat fonduna köçürmə
İqtisadi həvəsləndirmə fonduna köçürmə

- Büdcəyə ödənilən vergi

343 İtgilərin ödənilmə mənbəsidir:

Nizamnamə fondu
Sosial təyinatlı fond
Yığım fondu

- Ehtiyat fondu

344 İqtisadi məzmununa görə bankın xərcləri bölünür

- Əməliyyat və funksional

Cari və birdəfəlik

Birbaşa və dolayı

Faizli və faizsiz

345 Bankın xərclərinin nisbətən çox hissəsini təşkil edir:

Hesablaşma-kassa əməliyyatları xərclər
Xarici valyuta ilə əməliyyatlara xərclər

- Cəlb olunmuş vəsaitlərə xərclər

Bankın fəaliyyətinin təmin edilməsi

346 Xərclər onların maya dəyərinə daxil edilməsi üsuluna görə bölünür:

Cari və birdəfəlik

- Birbaşa və dolayı

Faizli və faizsiz

Əməliyyat və funksional

347 Mənfəətdən istifadə onun kapitallaşmasıdır

- Nizamnamə ehtiyat və iqtisadi həvəsləndirmə fondlarının tamamlanması

Vergilər ödənildikdən sonra nəzərdə tutulmayan xərclərin örtülməsi

Ssudalar üzrə mümkün itgilərin tamamlanması ehtiyatına

Səhmdarlara dividendlərin verilməsi

348 Nisbətən bahalı faiz xərci hesab edilir:

- Təşkilatların depozitlərinin xidməti
- Əhalinin müddətli əmanətlərinə xidmət
- Təşkilatların hesablaşma hesablarının aparılması
- Əhalinin tələb edilmədən əmanətlərinə xidmət

349 Yaranma formasına görə bankın xərcləri bölünür:

- Əməliyyat və funksional
- Faizli və faizsiz
- Birbaşa və dolay
- Cari və birdəfəlik

350gələn gəlir stabil hesab edilir

- Xarici valyuta ilə əməliyyatlardan
- Digər təşkilatların fəaliyyətində iştirakda
- Qiyətli kağızlarla əməliyyatdan
- Kredit verilməsindən

351 Tərkibinin yekcinsliyinə görə bankın gəlirləri bölünür

- Stabil və qeyri stabil
- Birelement və kompleks
- Faizli və faizsiz
- Əməliyyat və qeyri əməliyyat

352 Bankın köməkçi fəaliyyətindən gələn gəlirlərinə daxildir:

- Müştərilərə göstərilən xidmətdən gələn gəlir
- Maliyyə bazarındaki fəaliyyətdən gələn gəlir
- Keçmiş hesabat dövrü əməliyyatlarından gələn gəlir
- Digər təşkilatların fəaliyyətində iştirakdan gələn gəlir

353 İqtisadi məzmununa görə bank gəlirləri bölünür

- Əməliyyat və qeyri əməliyyat
- Stabil və qeyri stabil
- Birelementli və kompleks
- Faizli və faizsiz

354 Bankın əməliyyat gəlirləri hansı fəaliyyətin nəticəsidir

- Əsas
- Sair
- Köməkçi
- Əsas və köməkçi

355 Yaranma müddəti baxımından bank gəlirləri bölünür:

- Birelementli və kompleks
- Stabil, qeyri stabil
- Faizli və faizsiz
- Əməli və qeyri əməli

356 Bankın əsas fəaliyyətindən gələn gəlirdir

Otaqların kirayəyə verilməsindən

- Müştərilərə göstərilən xidmətdən
- Maliyyə bazarındakı fəaliyyətdən
- Digər təşkilatların fəaliyyətindəki iştirakından

357 Alınma formasına görə bankın gəlirləri bölünür

Əməliyyat və qeyri əməliyyat

- Faizli və faizsiz
- Stabil və qeyri stabil
- Kompleks və birtərəfli

358 Mənfəətin öyrənilməsi tədqiqata daxildir

Aktivlərin

Passivlərin

Aktivlərin və passivlərin

- Gəlirlərin və xərclərin

359 Bankın vasitəçilik əməliyyatı hesab edilir:

bankda hesabların açılması

maliyyə əməliyyatları

- faktoring əməliyyatı
- kreditləşmə obyektlərinin müəyyən olunma əməliyyatı

360 Kommersiya banklarının vasitəçilik əməliyyatıdır:

lontinq əməliyyatları

- lizinq əməliyyatları
- kənd təsərrüfatının kreditləşdirilməsi
- sahələrin kreditləşdirilməsi

361 Fərdi trust xidməti göstərilir:

İctimai təşkilatlara

Korporasiyalara

- Fiziki şəxslərə
- Hüquqi şəxslərə

362 Trust xidmətlərinə aid deyildir

Müştərinin adından qiymətli kağızların alınması və satılması

Müştərinin aylıq mühasibat hesablarının aparılması

- Depozitlərin cəlb edilməsi
- Müştərinin qiymətli kağızlarının saxlanması

363 Trust əməliyyatının subyekti deyildir

- Qiymətli kağızların alınıb satıldığı fond birjası
- Mülkiyyətin idarə olunmasının etibar edildiyi bank
- Əmlakının idarə olunmasını etibar edən hüquqi şəxs
- Əmlakının idarə olunmasını etibar edən fiziki şəxs

364 Trust əməliyyatı üzrə etibarlı idarə edən kimi çıxış edir:

birjası

Səhmdar cəmiyyət

- Vəsaitlərin idarəçiliyə həvalə olunduğu bank

Vəsaitlərini banka idarəçiliyə həvalə edən tərəf

365 Müştərinin sərəncamı və müqaviləsinə əsasən onun əmlakının bankın öz adından idarə edilməsi əməliyyatıdır:

- Lizinq
- Trast
- Forfeytinq
- Faktoring

366 Aşağıdakılardan hansı lizinq sövdələşməsinin əlavə iştirakçısı deyil

- Sövdələşmələrin zəmanətçisi kimi çıxış edən investisiya bankları
- Lizinqverəni kreditləşdirən kommersiya bankı
- Lizinq alan istehsal, ticarət və nəqliyyat müəssisələri
- Sığorta kompaniyaları

367 Operativ lizinq üzrə risk daşıyıcısıdır:

- İcarədarın
- Kommersiya bankının
- Lizinq alanın
- Lizinq verənin

368 Lizinq əməliyyatı hansı aktiv bank əməliyyatı növünə aiddir

- İnvestisiyalaşdırma
- Öz adından öz hesabına qiymətli kağızlarla əməliyyatların aparılması
- Kommersiya banklarının qeyri ənənəvi əməliyyatlarının aparılması
- Fiziki və hüquqi şəxslərə müxtəlif müddətə və müxtəlif şərtlərlə kreditlərin verilməsi

369 Bir başa lizinqdə

- Əməliyyatda mal göndərən, lizinqverən və lizinq alan tərəflər iştirak edir
- Əmlak sahibi sərbəst şəkildə obyekt icarəyə verir
- Əmlakın başqasına lizinqlə ötürülməsi vasitəçilər tərəfindən həyata keçirilir
- Əməliyyat lizinq kompaniyalarının iştirakı ilə baş verir

370 Lizinq sövdələşməsinin əsas iştirakçısı deyildir:

- Sövdələşmə obyektinin təchizatçısı və malgöndərəni
- Sövdələşmələrin zəmanətçisi kimi çıxış edən kommersiya bankları
- İstehsal, ticarət və nəqliyyat müəssisələri
- Lizinq firma və kompaniyaları

371 Operativ lizinqdə

- İcarəçi icarəyə verdiyi avadanlığı geri alır
- İtgi, əmlakın köhnəlməsinə dair xərclər icarəçinin maddi vəziyyətinə təsir göstərmir
- İcarə müddəti əmlakın tam istifadəsini nəzərə alır
- Ticarəçi icarəyə verdiyi avadanlığı geri almır

372 Lizinq əməliyyatlarında icarədar kimdir?

- Lizinq şirkəti
- Avadanlığın müəyyən müddətə istifadəyə götürən müəssisə
- Avadanlığın haqqını ödəyib icarəyə verən şəxs
- Tədarükçü

373 İstehsal vasitələrinin orta və uzun müddətə icarəyə verilməsi necə adlanır?

- Trast
- Forfeytinq
- Faktoring
- Lizing

374 Vasitəçilik əməliyyatları üzrə banklar gəliri hansı şəkildə əldə edirlər

- divident
- Marja şəklində
- Faiz kimi
- Komission ödənişi

375 Faktor- vasitəçi rolunda çıxış edə bilər:

- bankın uçot şöbəsi
- bankın faktoring bölməsi
- Mərkəzi Bankın faktoring idarəsi
- bankın kredit şöbəsi

376 Faktoring əməliyyatı zamanı satıcı üstünlük əldə edir:

- kreditlərin vaxtından əvvəl ödənilməsində
- bankın balansının quruluşunun sadələşdirilməsində
- malların vaxtından əvvəl satışında
- vergilərin ödənilməsində

377 Faktoring zamanı satıcı üstünlük əldə edir:

- malların vaxtından əvvəl satışında
- ödənilməmək riskindən azad olmaqda
- borc öhdəliklərinin kartotekada saxlanması
- hesablaşmaların aparılmasından vəsaitə qənaətdə

378 Faktoring satıcıya aşağıdakı üstünlüyü verir:

- malların vaxtından əvvəl satılması
- borc öhdəliklərinin vaxtından əvvəl reallaşması
- borc öhdəliklərinin 2 № li kartotekada saxlanması
- satıcıya güzəştli ssuda almaq imkanı verir.

379 Faktoring əməliyyatlarının aparılması əsas məqsədlərindən biridir:

- ləngimələrdən itkilərin qarşısını almaq
- borcların hərəkətinə nəzarət
- müştərilərlə münasibət lərin yaxşılaşdırılması
- bankın fəaliyyətinin genişləndirilməsi

380 Faktoring əməliyyatlarının aparılmasında məqsəd :

- ödənişlərin ləngiməsinin qarşısını almaq
- bankın maliyyə vəziyyətinin yaxşılaşdırılması
- kredit əməliyyatlarının genişləndirilməsi
- depozit əməliyyatlarının genişləndirilməsi

381 Faktoring dedikdə başa düşülür:

- vasitəçi tərəfindən satıcının kreditör borclarının alınması
- vasitəçi tərəfindən satıcının debitor borclarının alınması
- satıcının debitor borclarının satın alınması əməliyyatları

debitor borclarının alıcıya satılması əməliyyatları

382 Vasitəçi faktorun müştəri ilə qarşılıqlı münasibətinin əsasını təşkil edən hüquqi müqavilədə göstərilir:

faktrinqin növü

- bütün göstərilənlər
- kreditin həcmi
- müqavilə müddəti
- güzəşt əmlakı

383 Faktoring fəaliyyətini müəyyənləşdirən amildir:

borc öhdəliklərinin icarəyə verilməsi

borc öhdəliklərinin qabaqcadan ödənilməsinə verilən nağd pul

- borc öhdəliklərinin qabaqcadan ödənilməsi üçün kredit formasında olan pul vəsaiti
- hesablaşma sənədlərinin Mərkəzi Bankın hesabına ödənilməsi

384 əməli lizinqin müqavilə müddəti başa çatdıqda:

mülkiyyət hüququnun keçməsi mümkün deyil

- lizinq əşyası lizinq verənə qaytarılır.
- lizinq əşyasının bir hissəsi lizinq verənə qaytarılır.
- lizinq əşyası lizinq alanın əmlakına çevrilir.

385 Maliyyə lizinqinin müddəti başa çatdıqda:

lizinq əşyasının yalnız 50% lizinq alanda qalır.

- lizinq əşyası tamamilə lizinq alanda qalır.
- lizinq əşyasının bir hissəsi lizinq verənə verilir.
- lizinq əşyası lizinq verəndə qalır.

386 Lizinq subyekti ola bilər:

rezident və qeyri- qeyri rezidentlər lizinq subyekti ola bilməzlər

- Respublikanın rezident və rezident olmayanları
- yalnız Azərbaycan Respublikasının qeyri- rezidentləri
- yalnız Azərbaycan Respublikasının rezidentləri

387 Lizinq obyektı lizinq alana əvvəlcədən müəyyən olunan müddətə icarəyə verildikdə icarədar:

geri almaq hüququ yoxdur.

əsas fondları bazar qiyməti ilə geri ala bilər

- əsas fondları qalıq dəyərində geri ala bilər
- əsas fondları tam dəyəri ilə geri ala bilər

388 Lizinq obyektı lizinq alana əvvəlcədən müəyyən olunmuş müddətə verildikdə lizinq alan

əsas fondların istifadə olunmamış hissəsini qaytara bilər

əsas fondları qaytara bilməz

əsas fondların yalnız bir hissəsini qaytara bilər.

- əsas fondları lizinq verənə qaytara bilər

389 Maliyyə lizinqinin maksimum müddəti əsasən müəyyən edilir

lizinq alanın rentabellik səviyyəsinin təmin olunduğu müddətlə

lizinq müddəti onun iqtisadiyyatdakı ömrünə uyğun olmur

lizinq əmlakının amortizasiyanın 50% müddəti ilə

- lizinq əmlakın amortizasiya müddəti

390 Lizinq verənşəxsdir.

- öz vəsaiti və borc vəsaiti hesabına əldə edilən əmlakın lizinq əşyası qismində lizinq alana təqdim edən öz vəsaiti və cəlb olunmuş vəsait hesabına mülkiyyət əldə edib lizinq alana təqdim edən yalnız cəlb olunmuş vəsaiti hesabına əmlak əldə edib lizinq alana təqdim edən yalnız öz şəxsi vəsaiti hesabına əmlak əldə edib lizinq alana təqdim edən

391 Maliyyə lizinqidir:

- xərclərin bərpası əhəmiyyət kəsb etmir.
- xərcləri il ərzində hissə hissə ödənilən əmlak
- xərcləri tam bərpa olunan əmlak
- xərclərin bir hissəsi bərpa olunan əmlak

392 Lizinq alan kirayəçidən fərqlənir:

- lizinq alan obyekt uzun müddətə götürmür
- əmlakın təsadüfi
- lizinq obyektindən gələcəkdə istifadə oluna bilmədiyi halda lizinq alan borcun tam ödənilməsindən azad olunmur.
- lizinq obyektindən gələcəkdə istifadə oluna bilinmədiyi

393 Lizinq spesifik formasıdır:

- əsaslı tikintinin maliyyələşdirilməsinin
- kapital qoyuluşlarının maliyyələşdirilməsinin
- yola salınmış malların kreditləşməsinin
- mal material qiymətlilərinin kreditləşməsinin

394 Lizinq alanları aldıkları kredit formasında olar:

- pul
- əmlak
- nağdsız pul
- nağd pul

395 Lizinq mahiyyətə

- lizinq verənin lizinq alana verdiyi kreditdir.
- lizinq alana verilən ipoteka kreditidir
- lizinq verənə verilən bank kreditidir.
- lizinq alana verilən bank kreditidir.

396 Lizinq əməliyyatında iqtisadi subyekt hesab edilir:

- bankın baş mühasibi
- kredit müfəttişi
- satıcı
- alıcı

397 Lizinq əməliyyatında iştirak edir:

- hüquqi şəxs kimi lizinq verən
- hüquqi şəxs olan lizinq göndərən
- yalnız lizinq alan fiziki şəxs
- lizinq alan istənilən hüquqi şəxs

398 Lizinq əməliyyatlarında subyekt kimi çıxış edir:

- borc alan
- kreditor
- malgöndərən

istehsalçı

399 Bankın vasitəçilik əməliyyatına daxildir:

- tibet əməliyyatları
- kredit qabiliyyətinin müəyyən etmək əməliyyatı
- trast əməliyyatları
- test əməliyyatları

400 Etibarlı lizing müqaviləsinin birinci müddəti başa çatdıqdan sonra lizingin hansı formasında davam etdirilir

- bərpa olunan lizingdə
- baş lizingdə
- standart lizingdə
- müddətli lizingdə

401 Bir dəfəlik sövdələşmə lizingin hansı formasına aiddir?

- standart lizingə
- müddətli lizingə
- qeyri standart lizingə
- bərpa olunan lizingə

402 Üçtərəfli lizing əməliyyatı aparılırmı?

- yalnız Maliyyə Nazirliyinin razılığı ilə
- yalnız Mərkəzi Bankın razılığı ilə
- bəli
- yox

403 Hüquqi şəxslərə trast xidmətinə aiddir:

- ehtiyat fondunun yaradılmasında iştirak
- xüsusi fondların yaradılmasında iştirak
- mənfəətdə iştirak
- korporasiyanın likvidliyinin idarə edilməsi

404 Bankın trast şöbələri öz xidmətinə görə amillər

- differensial əmək haqqı
- komission mükafat
- divident
- möhkəm əmək haqqı

405 Hüquqi şəxslərə trast xidmətidir:

- fırmanın rentabelliyyətinin idarə edilməsi
- bankın likvidliyinin idarə edilməsi
- korporasiyanın işçi heyətinin idarə edilməsi
- korporasiyanın pensiya fondunun idarə edilməsi

406 Agent sövdələşməsi üzrə bankın trast şöbəsinin xüsusiyyəti ondadır.

- bütün xidmətlər MB göstərişi ilə aparılır
- bütün xidmətlər bankın istəyi ilə aparılır
- bütün xidmətlər müştərinin sifarişi ilə yerinə yetirilir
- bütün xidmətlər satıcının sifarişi ilə yerinə yetirilir

407 Bankın trast şöbəsi hüququna malikdir:

- investisiya və kommersiya xarakterli əməliyyatlar aparmaq ümumilikdə heç bir əməliyyat aparmaq hüququ yoxdur etibar edənin yalnız kommersiya işini aparmaq etibar edənin yalnız investisiya əməliyyatlarını həyata keçirmək

408 Trast əməliyyatlarının yerinə yetirilməsi bankın funksiyasıdır:

- maliyyə orqanlarına trast xidməti göstərmək.
- fiziki şəxslərə trast xidməti digər kommersiya banklarına trast xidmət göstərmək sığorta orqanlarına trast xidmətinin göstərilməsi

409 Kapitalı və ya mirası idarə edən necə adlanır.

- köməkçi şəxs
- etibarlı şəxs
- fiziki şəxs
- hüquqi şəxs

410 Bankın trast şöbələri vasitəsi ilə aparılır:

- sertifikatlara investisiyalaşma
- qiymətli kağızlara investisiyalaşma bütün sahələrin investisiyalaşdırılması sənayenin investisiyalaşdırılması

411 Bankın trast şöbələri vasitəsi ilə :

- ipoteka kapitalı ssuda kapitalına çevrilir.
- ssuda kapitalı saxta kapitala çevrilir.
- maliyyə kapitalı ssuda kapitalına çevrilir.
- ssuda kapitalı ipoteka kapitalına çevrilir

412 Trast əməliyyatlarını həyata keçirməklə kommersiya bankları yerinə yetirirlər.

- pul vəsaitlərinin mənfəət əldə etmək məqsədi ilə yerləşdirilməsi
- pul kapitallarının yığılıb istehsala yönəldilməsi nəzarət funksiyasını bölüşdürücü funksiyasını

413 Lizinq üzrə məsləhətləşmə xidmətinə daxildir:

- Sövdələşmənin tərtibi
- Cari təmir
- Texniki baxış
- İstifadə yerinə daşınma

414 Operativ lizinqdə risk kimin üzərinə düşür:

- Vasitəçi kommersiya bankının üzərinə düşür
- Lizinq alanın üzərinə düşür
- Sövdələşmə subyektlərinin üzərinə düşür
- Lizinq vermənin üzərinə düşür

415 Lizinqin obyektı deyildir

- Binalar
- Nəqliyyat vasitələri
- Pul şəklində kapital

Maddi qiymətlilər

416 Faktoring firması debitorun borcunun hansı hissəsini dərhal ödəyir

- 70-90%-ni
- 10-30%-ni
- 10%-ni
- 100%-ni

417 Faktoring əməliyyatlarının məqsədi deyildir

Borcun vaxtında ödənilməsi
Ləngimə zamanı itgilərin azaldılması

- Depozit əməliyyatlarının aparılması
- Ödəmələrdə ləngimənin qarşısının alınması

418 Satıcının debitor borcunun vasitəçi firma tərəfindən satılıb alınması əməliyyatdır:

Forfeytinq əməliyyatıdır
Hesablaşma kassa əməliyyatıdır

- Faktoring əməliyyatıdır
- Lizinq əməliyyatıdır

419 ESOP – trust xidmətidir

Pensiya fondlarının vəsaitlərinin idarə olunması

- Müəssisələrdə əmək kollektivlərinin əmlakının idarə olunması
- Üçüncü tərəfin xeyrinə torpağın idarə edilməsi
- Müştərinin vəsaitlərinin ölkənin aktivləri formasında investisiyalaşdırılması

420 Forfeytinq sövdələşməsindən nə məqsədlə istifadə edilir?

Bankın möhkəm gəlir əldə etməsi üçün

- Uzunmüddətli maliyyə öhdəliklərinin tez reallaşması üçün
- İdخالçıya nağd pulun çatdırılması üçün
- İxracçının reqressi üçün

421 Trust kompaniyalarının xidmətlərinə aid deyil

Ölkədə və xaricdə daşınmaz əmlak və digər əmlakın idarə olunmaya qəbul edilməsi
Xüsusi repsiya fondlarının yaradılması

- Bankın məqsədyönlü yatırım xidmətləri
- Müştəri vəsaitlərinin yüksək gəlir normalı əməliyyatlara riskin qarşılıqlı bölüşdürülməsi ilə investisiyalaşdırılması

422 Fiziki şəxslərə əmlakın idarə edilməsi, agentlik və digər xidmətlərin idarə edilməsini özündə birləşdirir:

Hüquqi trust xidmətlər
İnstitusional trust xidmətləri

- Şəxsi trust xidmətləri
- Sonradan trust xidmətlər

423 Hüquqi şəxslər üçün trust xidmətinə aid deyildir

İnstitusional trust
Korporativ trust
Kommunal trust

- Kommersiya trustı

424 Mülkiyyətçinin əlavə razılaşması olmadan əmlakın satışı və ya borc verilməsi

Geniş trastda

- Aktiv trastda
- Passiv trastda
- Muzdlu işçi trastda

425 Trast işinin spessifik əlamətidir:

banklar onlara etibar edilmiş kapitaları bankın nizamnamə fonduna yerləşdirirlər.
banklar onlara etibar edilmiş kapitaları iqtisadiyyatın inkişafına yönəldir.
banklar onlara etibar edilmiş kapitalar yalnız istiqrazlara yerləşdirirlər.

- banklar onlara etibar edilmiş kapitaları səhmlərə və istiqrazlara yerləşdirirlər.

426 Trast xidmətlərinin sürətlə artmasına səbəb:

bankın iqtisadiyyata təsirinin artması
bankların qeyri- bank kredit təşkilatları arasındakı iqtisadi münasibətlərin inkişafı
bankların likvidliyinin inkişafı

- banklararası bazarda bankların vəziyyətinin yaxşılaşması və bankın imicinin yüksəlməsi

427 Bankların trast xidmətinin təqdim etməsi və onun sürətlə artması nə ilə əlaqədardır:

- kredit resurslarının artırılması zərurəti
xalis bank əməliyyatlarından əldə edilən gəlirin azalması
bankların iqtisadiyyata təsirinin artması
kommersiya strukturlarında bankların hörmətinin aşağı düşməsi

428 Trast işi vasitəsi ilə bankların təsir dairəsi artır:

- qiymətli kağızlar bazarı və fond birjalarına
yalnız qiymətli kağızlar bazarına
yalnız fond birjalar
iqtisadi vəziyyətə

429 Forfeytinq faktorinqdən onunla fərqlənir ki:

forfeytinq dövriyyə kapitalının dövriyyəsinə qısa müddətli kreditləşmə ilə iştirak edir.
forfeytinq satıcının borc öhdəliklə portfelinin idarə edilməsində iştirak edir.

- forfeytinq yalnız əldə edilmiş veksellərə aiddir
forfeytinqdə banklar ödənməmək riskini nisbətən öz üzərinə götürürlər.

430 Forfeytinq faktorinqdən fərqlənir:

forfeytinq borc öhdəlikləri portfelinin ümumi idarə edir.
dövriyyə kapitalının dövriyyəsinin qısa müddətli kreditləşməsi həyata keçirilir.

- forfeytinq zamanı əsas fondların hərəkətinin qısa və uzun müddətli kreditləşməsi həyata keçirilir.
forfeytinq zamanı banklar və ixtisaslaşmış kompaniyalar ödənməmək riskini nisbətən öz üzərinə götürürlər.

431 Forfeytinq dedikdə başa düşülür:

bank kreditinin veksəl kreditinə çevrilmə forması
bank kreditinin kommersiya kreditinə çevrilməsi forması
kommersiya kreditinin ipoteka kreditinə çevrilməsi forması

- kommersiya kreditinin bank kreditinə çevrilmə forması

432 Forfeytinq nədir:

kreditləşmə yolu ilə ixracatçını maliyyələşdirmək
ixrac əməliyyatlarının uçotunu aparmaq.
istiqrazların satın alınması yolu ilə ixracatçını kreditləşdirmək.

- veksellərin satın alınması yolu ilə ixracatçını kreditləşdirmək.

433 Adətən kredit firmaları satıcı faktordan alır:

- yola salınmış malların dəyərinin 80-90% -ni
yola salınmış malların dəyərinin tam (100%)
yola salınmış malların dəyərinin 50-60%-ni
yola salınmış malların dəyərinin 60-70%-ni

434 Faktoring zamanı faktor müştəriyə:

kreditin ödənilməsi üzrə güzəştli şərait yaradır.

- malların dəyərinin vaxtından əvvəl ödənilməsi formasında maliyyələşdirir.
yola salınmış malların dəyərinin ödənilməsi müddətini uzadır.
vaxtında ödənilməmiş malların dəyərini ödəyir.

435 Faktoring əməliyyatı zamanı müştəri ödəniş etmək hüququnu güzəştə gedir:

sığorta kompaniyalarına
borc alanlara

- vasitəçilərə
maliyyə orqanlarına

436 Faktoring əməliyyatında müştəri qismində çıxış edir:

- sənaye və ticarət firmaları
bankın uçot sektoru
sığorta kompaniyaları
bank olmayan kredit təşkilatları

437 Fərdi şəxslər üçün bank xidmətinə aid deyil:

Vasitəçi agent funksiyasının yerinə yetirilməsi
Etibar əsasında mülkiyyətin idarə olunması
Mülkiyyəti idarə etmək

- Səhmlərin buraxılması

438 Passiv trustda:

Mülkiyyət onun sahibinin razılığı olmadan satıla bilər
Etibar olunan tərəf əmlakı borc verə bilər
Əməliyyat əsasən trust firmaları tərəfindən həyata keçirilir

- Etibar olunan tərəf əmlakı sata bilməz

439 Trust əməliyyatıdır:

- kommersiya banklarının öz müştərilərinə göstərdiyi etibar etmə xidməti
kommersiya banklarının digər banklara göstərdikləri etibar etmə əməliyyatı
kommersiya banklarının qeyri kommersiya təşkilatlarının göstərdiyi etibar etmə xidməti
qeyri bank kredit təşkilatlarının öz müştərilərinə göstərdiyi hesablaşma xidməti

440 Bank səhmlərinin buraxılma müddəti və şərtlərini müəyyən edir:

- səhmdarların ümumi yığıncağı
Müşahidəçilərin ümumi yığıncağı
Mərkəzi Bankın İdarə Heyəti
qiymətli kağızlar komitəsi

441 Nizamnamə kapitalının artırılıb azaldılması haqqında qərarı kim qəbul edir:

Mərkəzi Bankın İdarə Heyətinin sədri

- səhmdarların ümumi yığıncağı
- bank işçilərinin ümumi yığıncağı
- Müşahidə Şurasının ümumi yığıncağı

442 Törəmə təsərrüfat cəmiyyətinin yaradılması kimin səlahiyyətindədir?

- müşahidəçilərinin ümumi yığıncağının
- bankın səhmdarlarının ümumi yığıncağının
- Mərkəzi Bankın səhmdarlarının ümumi yığıncağının
- Mərkəzi Bankın

443 Kommersiya bankının ləğvi haqqında qərar qəbul edir:

- Bankın İdarə Heyətinin üzvləri
- səhmdarların ümumi yığıncağı
- səhmdar cəmiyyəti
- Mərkəzi Bank

444 Bankın satılması, yenidən qurulması haqqında qərarı qəbul edir:

- Bankın İdarə Heyəti
- Mərkəzi Bank
- müşahidəçilərin ümumi yığıncağı
- səhmdarların ümumi yığıncağı

445 Müşahidə Şurasının üzvləri təyin olunurlar:

- bankın İdarə Heyətinin sədri tərəfindən
- səhmdarların ümumi yığıncağı tərəfindən
- müşahidəçilərin ümumi yığıncağı tərəfindən
- Müşahidə Şurasının sədri tərəfindən

446 Bankın faiz dərəcələri müəyyən edilir:

- müşahidəçilərin ümumi yığıncağı tərəfindən
- səhmdarların ümumi yığıncağı tərəfindən
- Mərkəzi Bank tərəfindən
- bankın İdarə Heyətinin sədri tərəfindən

447 Bankın İdarə Heyətinin üzvləri təyin olunurlar:

- səhmdarların ümumi yığıncağı tərəfindən
- müşahidəçilərin ümumi yığıncağı tərəfindən
- bankın İdarə heyətinin sədri tərəfindən
- Mərkəzi Bank tərəfindən

448 Bankın büdcəsini qəbul edib təsdiq edir:

- bankın idarə heyətinin sədri
- səhmdarların ümumi yığıncağı
- bankın İdarə Heyəti
- bankın auditor komitəsi

449 Bankın təsis iclası səlahiyyətli hesab edilir:

- təsisçilərin və ya onların nümayəndələrinin 95% iştirak etdikdə
- təsisçilərin və ya onların nümayəndələrinin 51% iştirak etdikdə
- bütün təsisçilər və ya onların nümayəndələri tam iştirak etdikdə

təsisçilərin və ya onların nümayəndələrinin 75% iştirak etdikdə

450 Kommersiya bankının ali idarəetmə orqanıdır:

- Bankın İdarə Heyətinin sədri
- bankın auditor komitəsi
- Səhmdarların ümumi yığıncağı
- kommersiya bankının İdarə Heyəti

451 Kommersiya Bankı idarə olunur:

- səhmdarların ümumi yığıncağı tərəfindən
- Mərkəzi Bankın İdarə Heyəti tərəfindən
- Müşahidə Bölməsi tərəfindən
- bankın İdarə Heyəti tərəfindən

452 Mərkəzi Bankın daxili audit bölməsi həyata keçirir:

- İdarə Heyəti üzvlərinin fəaliyyətinə nəzarət edir
- Mərkəzi Bankın İdarə Heyətinin fəaliyyətini nizamlaşdırır
- struktur bölmələrinin auditini həyata keçirir
- bölmə rəhbərini təyin edir

453 Mərkəzi Bankın İdarə Heyəti sədrinin səlahiyyətindədir:

- İdarə heyəti sədrinin müavinlərini təsdiq etmək
- Mərkəzi Bankın fəaliyyəti ilə əlaqədar məsələləri həll etmək
- illik maliyyə hesabatını təsdiq etmək
- Mərkəzi Bankın büdcəsini təsdiq etmək

454 İdarə heyətinin sədri və digər üzvləri öz vəzifələrindən vaxtından əvvəl azad oluna bilərlər:

- Mərkəzi Bank haqqında əsasnaməyə əsasən
- AR Konstitusiyasına əsasən
- Milli Məclisin
- Nazirlər Kabinetinin qərarına əsasən

455 İdarə Heyətinin iclasları çağırılı bilər:

- səhmdarların ümumi yığıncağının qərarı ilə
- İdarə Heyətinin ən azı digər iki üzvünün tələbi ilə
- Direktorlar Şurası tərəfindən
- Mərkəzi Bankın İdarə Heyəti sədrinin I müavini tərəfindən

456 Valyuta nizamlaşdırılması və nəzarəti qaydalarını müəyyən edir:

- Mərkəzi Bankın İdarə Heyəti
- Mərkəzi Bankın İdarə Heyətinin sədri
- Valyuta tənzimlənməsi idarəsi
- Maliyyə Nazirliyi

457 Kredit təşkilatlarına lisenziya vermək və geri almaq qərarını verir:

- Daxili audit şöbəsi
- Mərkəzi Bankın İdarə heyəti
- Mərkəzi Bankın səhmdarlarının ümumi yığıncağı
- Mərkəzi Bankın İdarə heyətinin sədri

458 Azərbaycanın bank sistemində xarici kapitalın iştirakı limitini kim müəyyən edir:

səhmdarların ümumi yığıncağı

- Mərkəzi Bankın İdarə heyəti
Milli Məclis
Maliyyə Nazirliyi

459 Mərkəzi Bankın təşkilati strukturunda idarə etmə qaydalarını müəyyən edir:

- Mərkəzi Bankın İdarə Heyəti
səhmdarların ümumi yığıncağı
Milli Məclis
Nazirlər Kabineti

460 Kredit təşkilatları üçün iqtisadi nizamlaşdırma normativlərini müəyyən edir:

- Direktorlar Şurası
daxili audit şöbəsi
səhmdarların ümumi yığıncağı
- Mərkəzi Bankın İdarə heyəti

461 Mərkəzi Bankın kapital ehtiyatlarının formalaşması istifadəsi qaydasını müəyyən edir:

- Bankın İdarə heyətinin sədri
səhmdarların ümumi yığıncağı
- Bankın İdarə heyəti
direktorlar şurası

462 Mərkəzi Bankın İdarə Heyəti:

- Respublikanın dövlət büdcəsini təsdiq edir.
- Mərkəzi Bankın illik maliyyə hesabatını təsdiq edir
bankın kassa planını təsdiq edir
bankın kredit planını təsdiq edir

463 Mərkəzi Bankın İdarə Heyəti:

- kredit planını tərtib edir
- dövlətin pul və valyuta siyasətini təsdiq edir
Respublikanın dövlət büdcəsini təsdiq edir
dövlətin valyuta siyasətini təsdiq edir

464 Mərkəzi Bankın İdarə heyətinin üzvləri vəzifəyə təyin edilir:

- banklar haqqındakı əsasnaməyə əsasən
idarə heyətinin sədri tərəfindən
- konstitusiyaya uyğun olaraq
səhmdarların ümumi yığıncağının qərarına əsasən

465 Mərkəzi Bankın İdarə heyətinin üzvü ola bilənlər:

- Milli Məclisin deputatları
dövlət hakimiyyəti orqanlarında xidmət edən şəxslər
- kənar şəxslər
Nazirlər Kabinetinin üzvləri

466 Kənar şəxslər Mərkəzi Bankın İdarə heyətinin üzvü ola bilərmi?

- istisna hal kimi ola bilər
hə
- yox

beş nəfərdən az olmayan

467 Mərkəzi Bankı idarə edir:

Direktorlar şurası

Mərkəzi Bankın İdarə heyətinin sədri

- Mərkəzi Bankın İdarə heyəti səhmdarların ümumi yığıncağı

468 Bütün struktur bölmələri və Mərkəzi aparata daxil olan bölmələr fəaliyyət göstərirlər:

bankın sədri tərəfindən təsdiq edilmiş normativ aktlara müvafiq olaraq

səhmdarların ümumi yığıncağı tərəfindən təsdiq olunmuş nizamnaməyə əsasən

- İdarə heyəti tərəfindən təsdiq olunmuş nizamnaməyə əsasən səhmdarların ümumi yığıncağı tərəfindən təsdiq olunmuş əsasnaməyə uyğun olaraq

469 Mərkəzi Bankın Mərkəzi aparatına daxildir:

- daxili audit və digər struktur bölmələri
daxili audit və kredit təşkilatları
daxili audit bölməsi
xarici audit bölməsi

470 Mərkəzi Bankın struktur bölmələri müəyyənləşdirilir:

Mərkəzi Bankın sədri tərəfindən

Mərkəzi aparat tərəfindən

- Mərkəzi Bankın İdarə heyəti tərəfindən
Daxili audit şöbəsi tərəfindən

471 Mərkəzi Bankın təşkilati quruluşuna daxildir:

idarə heyəti və kredit təşkilatları

- ərazi idarələri, idarə heyəti və Mərkəzi aparat
idarə heyəti, kredit təşkilatları, Mərkəzi aparat
idarə heyəti, mərkəzi aparat və sığorta təşkilatları

472 Güzəşt hüququna malik səhmlərin adi səhmlərdən aşağı fərqi nədədir?

- nisbətən çox likvidirlər
risklidirlər
digər qiymətli kağızlara dəyişilə bilər
idarəetmədə iştirak etməyə imkan verir
çoxlu gəlir gətirir

473 Bankın nümayəndəliyi açılır:

reklam funksiyasını yerinə yetirmək üçün

bir sıra bank əməliyyatlarının yerinə yetirilməsi üçün

göstərilənlərin hamısı doğrudur

valyuta əməliyyatlarının yerinə yetirilməsi üçün

- əlaqə yaradıb münasibət qurmaq üçün

474 Kredit təşkilatının təsisçisi ola bilər:

istənilən fiziki şəxs

istənilən hüquqi və ya fiziki şəxs

- müəyyən tələblərə cavab verən hüquqi və fiziki şəxslər
istənilən hüquqi şəxs

475 Kredit təşkilatının filialı həyata keçirə bilər:

nümayəndələrin funksiyasını

- kredit təşkilatının lisenziyasında göstərilən bütün əməliyyatları Mərkəzi Bankın icazə verəcəyi əməliyyatların bir hissəsini bankın yaradılması haqqında əsasnaməyə uyğun olaraq banka icazə verilmiş əməliyyatların bir qismini onlara veriləsi lisenziyada göstərilən əməliyyatlar

476 Bankın kredit idarəsi məsuliyyət daşıyır:

hesablaşma əməliyyatlarının aparılmasına görə

yalnız kredit müqavilələrinin rəsmiləşdirilməsinə görə

- kreditləşmə və ssudaların ödənilməsi ilə əlaqədar bütün əməliyyatlara görə mövcud resurslarının yerləşdirilməsinə görə əlavə resursları axtarıb cəlb etməsinə görə

477 Kredit təşkilatının gələcək rəhbərinə Mərkəzi Bankın tələbi:

- namizədin ali iqtisadi və ya hüquqi təhsilə malik olub bankda rəhbər iş təcrübəsi olması
namizədin ali iqtisadi təhsilə malik olması
namizədin ali təhsilli olması
namizədin ali hüquqi təhsilə malik olması
bankda 5 ildən çox rəhbər iş təcrübəsi

478 Kredit təşkilatı yaradılarkən təsisçilər nizamnamə kapitalına köçürə bilərlər:

əmlak və məhdud miqdarda pul

yalnız pul vəsaitləri

yalnız pul vəsaitləri və bina (otaq)

Mərkəzi Bank tərəfindən təsdiq olunan siyahıya əsasən yalnız pul vəsaitləri və qeyri-pul formasında əmlak

- pul vəsaitləri bina (otaq), qeyri-pul formasında əmlak

479 Kredit təşkilatının lisenziyalaşdırılmasına Mərkəzi Bank qərar verir

Maliyyə Nazirliyi ilə birlikdə

- sərbəst
İqtisadi İnkişaf Nazirliyinin tövsiyyəsi əsasında
Vergilər Nazirliyi ilə birlikdə
yerli icra hakimiyyətinin qərarı əsasında

480 Baş lisenziya banka hüquq verir:

fərdi şəxslərin vəsaitlərini cəlb etmək

istənilən valyutada bütün bank əməliyyatlarını aparmaq

qeyri-rezident banklardan pay satın almaq

- Azərbaycan kənarında öz bölmələrini açmaq
bütün bank əməliyyatlarını aparmaq

481 Kommersiya bankları öz ödənişlərini həyata keçirirlər:

- hesablaşma kassa mərkəzindəki müxbir hesablar vasitəsilə aparmağa borcludurlar
hesablaşma kassa mərkəzlərindən müxbir hesablar vasitəsilə aparmağa məcbur deyillər
başqa üsul ilə aparmağa borcludurlar
yalnız iri məbləğ olduqda hesablaşma kassa mərkəzlərindəki müxbir hesablar vasitəsilə apara bilərlər

482 Mərkəzi Bankın uçot dərəcəsideməkdir

qiymətli kağızların girovu zamanı

- kommersiya banklarına verilən kreditə görə faiz dərəcəsi

kommersiya banklarının ssuda faizinin məhdudlaşdırılması
kommersiya banklarının veksellərinin satın alınması zamanı diskont dərəcəsi

483 Məcburi ehtiyatların səviyyəsi müəyyən edilir:

bankın fəaliyyəti növündən asılı olaraq
istifadə olunmur

- bankın cəlb etdiyi depozit və əmanətlərin səviyyəsindən asılı olaraq bankın müxtəlif öhdəliklərinin səviyyəsindən asılı olaraq bank resurslarının cəlb olunma müddətindən

484 Mərkəzi Bankın normativ aktları qüvvəyə minir:

Mərkəzi Bankın saytında nəşr edilən günün səhərindən
«Bankın xəbərlərində» çap olunduqdan 10 gün sonra
Mərkəzi Bankın qəbzinin imzaladığı günün səhəri

- normativ aktda göstərilən tarixdən müvafiq jumallarda çap olunduqdan sonra

485 Pul-kredit siyasəti aləti kimi məcburi ehtiyatlardan Mərkəzi Bank istifadə edir

əmanətçilərin itkilərdən sığortalanmasına
bankın ləğvi xərclərinin ödənilməsində

- bankın likvidliyinin nizamlanmasında tədaviyədəki pul kütləsinin nizamlanmasında öz itkilərinin ödənilməsində

486 Mərkəzi Bankın borc alan banka verdiyi kreditin maksimum həcmi:

girov kimi təminatla qəbul edilən qiymətli kağızların balans dəyərinin əsas borcun faizlərin və qiymətli kağızların satışına çəkilən xərclərin ödənilməsinə çatan hissəsi həcmində

- girov kimi təminatla qəbul edilən qiymətli kağızların balans dəyəri həcmində düzəliş əmsalını tətbiq etməklə girov kimi qəbul edilən qiymətli kağızların balans dəyəri həcmində düzliş əmsalı tətbiq edilmiş girov kimi qəbul edilmiş qiymətli kağızların balans dəyərinin 75% həcmində girov kimi təminatla qəbul edilən qiymətli kağızların balans dəyərinin əsas bor və faizlərin ödənilməsi çatan hissəsi həcmində

487 Son kreditor mərhələsi qismində Mərkəzi Bank:

öz hesabına böhranlı bankları leqo edir

- banklararası bazarda vəsait cəlb edə bilməyən kommersiya banklarına kredit verir maliyyə çətinliyi çəkən milli müəssisələr kreditləşdirir mürəkkəb vəziyyətlərdə hökumətə kreditlər verir vətəndaşlara istehlak kreditləri verir

488 Mərkəzi Bankın funksiyası deyildir:

- iqtisadiyyatın real sektorunun kreditləşdirilməsi kreditləşmənin sonuncu mərhələsi əhalidən əmanətlərin qəbulu bank risklərin qarşısını almaq pul kütləsinə nəzarət

489 əhalinin əmanətlərini sığortalayan Agentlik bank sisteminin hansı səviyyəsinə aiddir:

birinci pilləsinə
ikinci pilləsinə
Mərkəzi Banka daxildir

- bank sisteminə daxil deyil üç pilləli

490 Müasir bank sistemi:

- iki pilləlidir (emissiya və kommersiya bankları)
- iki pilləlidir (kredit təşkilatları və qeyri bank kredit təşkilatları)
- iki pilləlidir (nizamlaşdırma və nəzarət funksiyalarını yerinə yetirən və təsərrüfat subyektlərinə xidmət göstərən banklar
- pillələrin sayı maliyyə sisteminin inkişaf səviyyəsindən asılıdır
- üç pilləlidir (banklar, qeyri bank maliyyə institutları və müxtəlif kampaniyaları)

491 Bazar iqtisadiyyatlı ölkələrdə bank sistemi ola bilər:

- üç pilləli
- çox pilləli
- yalnız dörd pilləli
- yalnız iki pilləli
- bir pilləli

492 Bank sisteminin yenidən qurulması:

- yaşamaq qabiliyyəti olmayan bankların ləğvi
- bankların birləşdirilməsi
- onun sağlamlaşdırılması
- bankların hüquqi-təşkilatı formalarının yeniləşməsi
- bankların müflisləşməsi

493 Bank assosiasiyası fəaliyyətinə daxil deyildir:

- iqtisadiyyatın bank işi və maliyyə xidməti bazarının vəziyyətini və inkişaf istiaqətlərinin vəziyyətini təhlil etmək
- üzvlərinə və iştirakçılara hüquqi məsləhət vermək
- üzvlər arasındakı münasibətləri həll etmək
- iri investisiya kreditlərini etmək

494 Bank assosiasiyası:

- investisiya fondudur
- kommersiya təşkilatıdır
- qeyri kommersiya təşkilatıdır
- dövlət korporasiyasıdır
- hüquqi şəxs deyildir

495 Azərbaycanda hal-hazırda kommersiya banklarının sayı:

- 50-yə qədərdir
- 10-a qədərdir
- 40-a qədərdir
- 100-dən çoxdur
- 50-dən çoxdur

496 Universal bank:

- qiymətli kağızlar bazarında peşəkar fəaliyyətə əlavə lisenziyaya malikdir
- bütün bank əməliyyatlarını həyata keçirir
- fiziki və hüquqi şəxslərə xidmət edir
- manat və valyuta lisenziyasına malikdir

497 Bankın mahiyyəti ondadır ki, o:

- maliyyə vasitəçiliyi üzrə ixtisaslaşır
- nağdsız dövriyyənin təşkili etməklə tədaviyədəki pul külsünü artırır

əmanətlərin qəbulu ilə məşğul olur
nağdsız dövriyyəni təşkil etməklə tədaviyədəki pul kütləsini azaldır
pul nişanələrinin emissiyasını həyata keçirir

498 Bankın ehtiyat fondunun vəsaitləri istifadə olunmalıdır:

əməkdaşların maddi həvəsləndirilməsinə
nizamnamə kapitalının artırılmasına
əmanətlərə görə hesablanmış faizlərin ödənilməsinə
bankın səhmlərinə görə dividendlərin verilməsinə

- hesabat ilinin itgilərin ödənilməsinə

499 Kommersiya bankının xüsusi kapitalı hansı funksiyaları yerinə yetirmir:

- inkişaf
nizamlaşdırıcı
nəzarət
əməli
sığortalama

500 Kommersiya banklarının müştərisi olan hüquqi şəxslər bankdan nağd pul ala bilər:

- veksellərlə
pul çekləri ilə
ödəniş tələbnamə- tapşırıqları ilə
ödəniş tapşırıqları ilə

501 Bankın depozit sertifikatları əmanət sertifikatlarından fərqlənir:

bu kağızları əldə edənlərin hüququna görə
bu qiymətli kağızların gəlirliyinə görə
bu qiymətli kağızların tədavül müddətinə görə

- bu növ qiymətli kağızların alıcı kateqoriyasına görə
bu qiymətli kağızların təminatına görə

502 Ödəniş vaxtı göstərilməyən sadə veksəl:

tam etibarlı sayılır
veksel tərtibindən bir il müddətindən ödənilməli olan veksəl kimi qəbul edilir
təqdim olunarkən ödənilməli veksəl kimi qəbul edilir

- etibarsız sayılır
tərtib olunduqdan altı ay ərzində ödənilməli olan veksəl kimi qəbul edilir

503 Bank qiymətli kağızlar bazarında peşakar iştirakçı lisenziyası alır:

bələdiyyələrdən
Maliyyə nazirliyindən
Mərkəzi bankın ərazisi idarəsindən
Mərkəzi bankdan

- Qiymətli kağızlar komitəsindən

504 Kredit komitəsində baxılır:

pay maliyyələşməsi razılaşmaları
investisiya kreditləri
yalnız iri kredit sövdələşmələri
bütün razılaşdırılmış kredit müqavilələri

- kredit siyasəti haqqındakı əsasnamədə göstərilən kredit razılaşmaları

505 Verilmiş kreditlərin monitoring o deməkdir:

doğru cavab yoxdur

bank işçisi borc alana müntəzəm baş çəkir

- bankın işçisi kredit üzrə ödəniş qrafikinə dəqiq real edilməsini izləyir
borc alan müntəzəm olaraq özünün maliyyə hesabatını banka təqdim etməlidir
bütün göstərilənlər həyata keçirilir

506 Borc alan kredit müqaviləsində göstərilən müddətlə öz öhdəliyini yerinə yetirməkdə bank:

kollektor agentliyinə müraciət edir

- himayədara tələb göndərir
girovu reallaşdırır
kredit müqaviləsinin müddətini uzadır

507 Kreditin qaytarılma üsulumərhələsində razılaşıdırılır.

kredit müqaviləsi imzalanarkən

borc alanın kredit qabiliyyətinin müəyyən edilməsi

kredit növünün seçilmə

kredit şərtləri müzakirə edilmək

- kredit komitəsinin iclasında

508 Kredit komitəsi.....haqqında qərar qəbul edir:

girovun dəyəri

kredit üzrə faiz dərəcəsi

kredit məbləği

kredit verilmə müddəti

- kredit sövdələşməsinin əsaslı şərtləri

509 Kreditin qeri qaytarılması təminat üsuluna aid deyildir:

- düzgün cavab yoxdur
himayədarlıq
bank zəmanəti
girov
ipoteka

510 Kredit riskinin sığortalanması..... sığortalanması deməkdir

bank əmlakının

- girov götürülmüş əmlakın
bankın xəzinəsində olan qiymətlərin
kassa olan nağd pulun
verilmiş ssudaların

511 Kredit müqaviləsi əsasında kredit təminatı deyildir:

- "c" və "d" cavabları
borc alanın həyat sığortası
himayədarlıq
girov
tutulmalar

512 Qısa müddətli kreditləşmə alətidir:

akkreditiv

borc öhdəlikləri

veksel

- kredit müqaviləsi

513 hesablaşmalarda bank köçürmələrindən istifadə olunur:

- kommersiya bankları ilə ödəniş palataları arasındakı
- kommersiya bankları ilə hesablaşma mərkəzləri arasındakı
- kommersiya bankları ilə Mərkəzi Bankın arasındakı
- kommersiya bankları arasındakı
- kommersiya bankları ilə kliring hesablaşmaları arasındakı

514 Hesablaşma-ödəniş əməliyyatlarının aparılması məqsədi ilə banklar arasında qurulur:

- doğru cavab yoxdur
- kredit münasibətlər
- müxbir münasibətlər
- dostluq münasibətləri
- kommision münasibətlər

515 Bankın aktiv əməliyyatlarının əsas məqsədidir:

- nizamnamə kapitalının yaradılması
- xüsusi kapitalın yaradılması
- gəlir əldə etmək
- bankın müsbət imicini yaratmaq

516 Bank aktivlərinin quruluşu hərşeydən əvvəl..... müvafiq olmalıdır:

- bankın xüsusi kapitalının həcminə
- bank sahibinin iqtisadi maraqlarına
- Mərkəzi Bankın normativ tələblərinə
- bankın biznes strateji məqsədlərinə
- bank fəaliyyətinin beynəlxalq standartlarının tələblərinə

517 Aktiv əməliyyatların məqsədidir:

- mənfəət əldə etmək
- müxtlif səviyyəli büdcələrlə hesablaşmaq
- nizamlandırıcı orqanların göstərişlərini yerinə yetirmək
- yeni əmanətçilərin cəlb edilməsi
- maliyyələşməyə ehtiyacı olan müəssisələrin kreditləşdirilməsi

518 Bankın aktiv əməliyyatıdır:

- ehtiyat fondunun formalaşması
- ssuda verilməsi
- qiymətli kağız buraxılışı
- depozitlərin qəbulu
- kapitalın formalaşması

519 Aktivlərin keyfiyyəti müəyyən olunur:

- müddətliliyinə görə
- hamısına görə
- gəlirlilik səviyyəsinə görə
- likvidlik dərəcəsinə görə
- risk dərəcəsinə görə

520 Müxbir münasibətləri quran bank öz tərəfdaşına ----- hesab açır:

- müxbir hesab
kontokorrent hesab
cari hesab
hesablaşma hesabı
«loro» hesabı

521 Faiz əldə etmək məqsədi ilə banka pul yerləşdirən şəxs necə adlanır:

- düzgün cavab yoxdur
- kreditor
müşəri
deponent
borc alan
zamin

522 Bankın passiv əməliyyatıdır:

- əmanətlərin qəbulu
bankın xüsusi kapitalının yaradılması
kredit verilməsi zamanı depozitlərin yaranması
bankın balansının sağ tərəfində əks olunan əməliyyatları
cari hesabların açılması

523 Bankın passiv əməliyyatıdır:

- «Loro» hesablarının yaradılması
məcburi ehtiyatların yaradılması
xüsusi kapitalın yaradılması
- qiymətli kağızların satın alınması
«Nastro» hesablarının yaradılması

524 Cəlb olunan vəsaitlərin depozit mənbəsinə daxildir:

- Mərkəzi Bankın kreditləri
- əhalinin əmanətləri
müəssisələrin cari hesabları
depozit sertifikatlarının satışı
istiqraz buraxılışı

525 Bankın passividir:

- nağdiyyat
Mərkəzi Bankda yerləşdirilən ehtiyatlar
əldə olunan qiymətli kağızlarla
digər banklara verilən ssudalar
- buraxılış depozit sertifikatları

526 Bank təsisçilərinin daşınmaz əmlak formasında nizamnamə kapitalının formalaşmasında iştirakı..... müəyyən olunur:

- düzgün cavab yoxdur
Mərkəzi Bank tərəfindən
- təsisçilərin ümumi yığıncağında
texniki inventarlaşma bürosu tərəfindən qalıq dəyəri ilə
daşınmaz əmlak obyektlərinin azad qiymətləndiricisi

527 Bank nizamnamə kapitalını artırma bilər:

- yalnız təsisçilərin ümumi yığıncağının qərarı ilə

təsisçilərin qərarı ilə istənilən vaxt
bankın fəaliyyətə başlamasından bir il keçdikdən sonra
yalnız Mərkəzi Bankın razılığı ilə
bankın fəaliyyətə başlamasından iki il keçdikdən sonra

528 Bank istiqraz buraxa bilər:

- bank sahiblərinin ümumi yığıncağının qərarı ilə
direktorlar şurasının qərarı ilə
Maliyyə Nazirliyinin icazəsi ilə
doğru cavab yoxdur
Mərkəzi Bankın icazəsi ilə

529 Emitent kimi bank fəaliyyətidir:

- broker əməliyyatı
qiymətli kağızların alınması və satılması
qiymətli kağızların emissiyası
diler əməliyyatı

530 Qiymətli kağızlar bazarında bank kimi çıxış edir:

- qiymətli kağızlar bazarının təşkilatçısı
qiymətli kağızlar bazarına xidmət göstərən
hesablaşmaların aparılmasında vasitəçi
bazarın məsləhətçi hüquqsünası

531 Qiymətli kağızlar bazarında bank kimi çıxış edir:

- müşahidəçi
hüquqsünas
iştirakçı
təşkilatçı

532 Qiymətli kağızlar bazarında bank fəaliyyəti hesab edilir:

- bankın müşahidəçi kimi fəaliyyəti
bankın investor kimi fəaliyyəti
bankın vasitəçi kimi fəaliyyəti
bankın hüquqsünas kimi fəaliyyəti

533 Qiymətli kağızlar bazarında bank fəaliyyətidir:

- bankın müşahidəçilik fəaliyyəti
bankın vasitəçilik fəaliyyəti
bankın hüquqsünas kimi fəaliyyəti
bankın emitentlər kimi fəaliyyəti

534 əlavə buraxılan səhmlər ibarət olur.

- Maliyyə Nazirliyinin icazəsi ilə yalnız güzəştli
adi və güzəştli səhmlərdən
yalnız güzəştli səhmlərdən
yalnız adi səhmlərdən

535 Bankın səhmləri yerləşdirilir:

əmlakla yerləşdirməklə
onların yalnız xarici valyutaya satılması yolu ilə

onların yalnız milli valyutaya satışı yolu ilə

- investorlardan nizamnamə kapitalına ödəniş qaydasında

536 Bankın səhmləri qrupuna daxildir.

- pay qiymətli kağız
tam qiymətli kağız
faizli qiymətli kağız
nizamnaməli qiymətli kağız

537 Bank tərəfindən buraxılan ilk səhmlər..... ibarət olur.

- yalnız adi adlı səhmlərdən
yalnız güzəştli səhmlərdən
adlı və güzəştli səhmlərdən
yalnız adi səhmlərdən

538 Buraxılma müddətindən asılı olmayaraq adi səhmlər..... malik olurlar.

məhdud nominal dəyərə
nominal dəyərə malik olmur
real nominal dəyərə

- eyni nominal dəyərə

539 Bank tərəfindən buraxılan səhmlərin nominal dəyəri müəyyən edilir:

R.F. rublu ilə
ABŞ dolları ilə
manat və xarici valyuta ilə

- Azərbaycan manatı ilə

540 İstənilən səhmdar cəmiyyəti formasında yaradılan banklar istənilən formada səhm buraxmasına icazə verilmirmi?

- icazə verilmir
icazə verilir
Mərkəzi Bankın razılığı ilə icazə verilir
Maliyyə Nazirliyinin razılığı ilə icazə verilir

541 Qapalı səhmdar cəmiyyəti formasındakı kredit təşkilatının səhmləri yayılır.

- səhmlər yalnız qapalı yazılış qaydasında
səhmlər yalnız açıq abunə qaydasında
səhmlərə qapalı və açıq abunə qaydasında
Maliyyə Nazirliyinin razılığı ilə yalnız açıq abunə qaydasında

542 Açıq tipli səhmdar cəmiyyəti kimi fəaliyyət göstərən kredit təşkilatı hüququna malikdir:

səhmlərə yalnız açıq abunə
səhmlərə yalnız qapalı abunə

- səhmlərə açıq və qapalı abunə
Mərkəzi Bankın icazəsi ilə açıq abunə

543 Səhmlərin yerləşdirilmə üsuludur:

onların əmlakda yerləşdirilməsi

- Hesablanmış ancaq ödənilməmiş dividendlərin kapitalaşdırılması
onların yalnız xarici valyutaya satışı
onların əmanətə yerləşdirilməsi

544 Səhmlər yolu ilə yerləşdirilir.

yalnız əmlak

- ölkə və xarici ölkə valyutasına satışı
- yalnız xarici valyutaya satışı
- yalnız həmin ölkənin valyutasına satışı

545 Kredit təşkilatının buraxdığı səhmlər dövlət qeydiyyatı keçirilir:

kommersiya banklarında

- Mərkəzi Bankda
- Nazirlər Kabinetində
- Maliyyə Nazirliyi tərəfindən

546 Səhmlər qərarı ilə buraxılır.

Müşahidə Şurasının

- səhmdarların ümumi yığıncağının
- direktorlar şurası
- bankın idarə heyətinin

547 Banklar səhm buraxmaq hüququna malikdirmi:

buraxmaq hüququ yoxdur

- adı və imtiyazlı səhm
- yalnız imtiyazlı səhm
- yalnız adı səhm

548 Səhm buraxmaq yolu ilə banklar:

qiymətli kağızlarla əməliyyat aparmaq hüququ əldə edirlər

qiymətli kağızlar bazarında iştirak edirlər

- nizamnamə kapitalını formalaşdırırlar
- bank fəaliyyətinə lisenziya alırlar

549 Qiymətli kağızların emissiyasında məqsəd:

bankın fəaliyyəti haqqında məlumat vermək

qiymətli kağızlar bazarında iştirak

- xüsusi kapitalı formalaşdırmaq
- mənfəət əldə etmək

550 Qiymətli kağızlar bazarına xidmət ilə əlaqədar bankın ənənəvi əməliyyatı hesab edilir:

qiymətli kağızlar saxlanması xidməti

klirinq fəaliyyəti

- qiymətli kağızların əldə edilməsi və girovuna görə kreditlərin verilməsi
- qiymətli kağızlar bazarına xidmət

551 Bankların qiymətli kağızlar bazarında iştirakı təmin olunur:

səhmdarların ümumi yığıncağının qərarı ilə

- Mərkəzi Bankın lisenziyası ilə
- hökumətin qərarı ilə
- Maliyyə Nazirliyinin qərarı ilə

552 Qiymətli kağızlar bazarının peşəkar iştirakçısı kimi bank fəaliyyəti hesab edilir:

əldə olunmuş qiymətli kağızların girovuna görə kredit alınması

xüsusi qiymətli kağızların emissiya əməliyyatı

- depozitar fəaliyyət
cəmiyyətin ləğvi zamanı çatası əmlak payının əldə edilməsi

553 Qiymətli kağızlar bazarının peşəkar iştirakçısı kimi bankın fəaliyyətidir:

- bankın müflisləşməsi prosesində kreditor və səhmdar qismində iştirak
- klirinq fəaliyyəti
səhm sahiblərinin bankın idarə edilməsində iştirakına şərait yaratmaq
faiz və dividendlərin ödənilməsi

554 Qiymətli kağızlar bazarının peşəkar iştirakçısı kimi bankın fəaliyyətinə daxildir:

- diler əməliyyatı
xədjinq əməliyyatlarını aparmaq
kreditor və ya səhmdar qismində müflisləşmə prosesində iştirak
emitent bankın fəaliyyəti haqqında məlumat vermək

555 Qiymətli kağızlar bazarının peşəkar iştirakçısı kimi bank fəaliyyətidir:

- xüsusi qiymətli kağızların emissiyası
əldə edilmiş qiymətli kağızların girovu müqabilində kreditlər cəlb etmək
səhm sahiblərinin bankın idarəçiliyində iştirakına şərait yaratmaq
- brokerlik

556 Bankın investor fəaliyyətidir:

- vaxtı çatdıqda borc qiymətli kağızlarının ödənişi
cəmiyyətin ləğvi zamanı çatası əmlak payının alınması
diler fəaliyyəti
broker fəaliyyəti

557 Bankın investor fəaliyyətinə daxildir:

- dilerlik
vaxtı çatdıqda borc qiymətli kağızlarının ödənilməsi
brokerlik
- kreditor və ya səhmdar qismində müflisləşmə prosesində iştirak

558 Bankın investor kimi fəaliyyətidir:

- diler fəaliyyəti
emitent bankın fəaliyyəti haqqında məlumat vermək
- emitent- səhmdar cəmiyyətinin idarəçiliyində iştirak
Səhm sahiblərinin bankın idarə olunmasında şərait yaratmaq

559 Bankın investor kimi fəaliyyətidir:

- bankın öz adından qiymətli kağızların alqı satqı sövdələşməsinin aparılması
emitent bankın fəaliyyəti haqqında məlumat vermək
bankın qiymətli kağızlarla mülki- hüquqi sövdələşmə aparması
- Qiymətli kağızların görə faizlərin, dividendlərin əldə edilməsi

560 İncə investor kimi bankın fəaliyyətinə daxildir:

- bankın öz adından öz hesabına qiymətli kağızların alınıb satılması üzrə bank sövdələşməsi
əldə edilmiş qiymətli kağızların girovu üzrə kredit cəlb etmək
emitent bankın fəaliyyəti haqqında məlumat vermək
faizlərin və dividendlərin ödənişi

561 Bankın investor kimi fəaliyyəti hesab edilir:

diler əməliyyatı
faizlərin və dividendlərin ödənilməsi

- öz portfelinə qiymətli kağızların alınib satılması əməliyyatları
öz qiymətli kağızlarının emissiyası əməliyyatları

562 Qiymətli kağızların emitenti kimi ÇIXIŞI ondadır ki, o:

diler kimi ÇIXIŞ edir
əldə olunmuş qiymətli kağızların girovuna görə kredit almaq

- vaxtı çatdıqda borc qiymətli kağızlarının ödənişini aparır
müflisləşmə zamanı kreditor kimi iştirak edir

563 Qiymətli kağızların emitenti kimi bank fəaliyyətinə daxildir:

bankın öz adından qiymətli kağızların alqı satqısı üzrə sövdələşmələr etmək
törəmə maliyyə alətləri ilə əməliyyatlar

- emitent bankın fəaliyyəti haqqında məlumat vermək
broker fəaliyyəti

564 Qiymətli kağızların emitenti kimi bank fəaliyyəti hesab edilir:

diler əməliyyatı
cəmiyyətin ləğvi zamanı çatası əmlak payının əldə edilməsi
qiymətli kağızlarının alqı satqısını öz portfelinə daxil etmək üçün əməliyyatlar

- səhm sahiblərinin bankın idarəçiliyində iştiraka şərait yaratmaq

565 Qiymətli kağızların emitenti kimi bank fəaliyyətinə daxildir:

əldə edilmiş qiymətli kağızların girovuna əsasən kreditlərin cəlb edilməsi
cəmiyyətin ləğvi zamanı çatası əmlakın əldə edilməsi

- vaxtı çatdıqda borc qiymətli kağızlarının ödənilməsi
bank tərəfindən qiymətli kağızlar üzrə mülki- hüquqi sövdələşmə aparmaq

566 Qiymətli kağızların emitenti kimi bank fəaliyyəti hesab edilir:

qiymətli kağızların öz adından alışı və satışını təşkil etmək
qiymətli kağızların ödənilməsi zamanı çatası dividend və faizlər
əldə edilmiş qiymətli kağızların girovu üzrə kreditlər cəlb etmək

- faiz və dividendlərin ödənilməsi

567 Qiymətli kağızların emitenti kimi bank fəaliyyətinə daxildir:

qiymətli kağızların alınib satılması üzrə sövdələşmə aparmaq
səhmdar cəmiyyətin idarə edilməsində iştirak

- qiymətli kağızların ilkin yerləşdirilməsi
əldə olunmuş qiymətli kağızların girovu üzrə kreditlər cəlb etmək

568 Bankın qeyri qənaətbəxş idarə edilmə əlamətidir:

personalının idarə edilməsi
bank məhsulları haqqında məlumat sisteminin zəifliyi

- kredit və depozitlərin müddətlərinə əməl etməməkkredit və depozitlərin müddətlərinə əməl etməmək
müşərilərin tələblərinin ödənilməsinə istinad etmək

569 Bankın neqativ idarə etmə faktıdır:

mənfəətin bölgüsü ilə manipulyasiya etmək

- bankın kapitalına nisbətən ssuda əməliyyatlarının həddindən artıq genişlənməsi
satıcıların hesabları üzrə borclar

müştərilərin həddindən artıq çoxluğu

570 Bank menecmenti qismində bank fəaliyyəti təhlil edilərkən nəzərə alınır:

- vergi ödənişlər
- vəsaitlərin yeni məhsula yönəldilməsi
- yaradılmış ehtiyatların yetərliyi
- xüsusi təyinatlı fondların mövcudluğu

571 Bank menecmentinin keyfiyyət göstəricisidir:

- ümumi qiymətlilərin mövcudluğu
- likvidlik və gəlirliliyinin vəziyyəti
- mənfəət mədsədyönlülüyü
- menecerlərin peşəkarlığı

572 Bank menecmentinin keyfiyyət göstəricisidir:

- bank fondları və ödəniş sisteminin keyfiyyəti
- personalın idarə edilməsi keyfiyyəti
- planlaşdırma qabiliyyəti
- kapitalın yetərliyi və aktivlərin keyfiyyəti

573 Bank təhlilinin əsas istiqamətidir:

- personalın idarə olunmasını müəyyənləşdirmək
- pul hesablaşmalarının inkişafının qiymətləndirilməsi
- ümumi göstəricilərin: aktivlərin, passivlərin xüsusi kapitalın və mənfəətin inkişafının qiymətləndirilməsi
- yalnız kredit və mənfəətin inkişafının qiymətləndirilməsi

574 Bank təhlilinin başlıca istiqamətidir:

- odəmə qabiliyyətlilik
- müştərilərlə hesablaşmaları müəyyən etmək
- bankın fondlarını müəyyənləşdirmək
- resurs bazasını qiymətləndirmək

575 Planlaşma prosesi imkan verir:

- bankın müştərilərlə iqtisadi münasibətlərinin müəyyənləşdirməyə
- bank fəaliyyətinin son nəticələrini müəyyənləşdirməyə
- xüsusi təyinatlı fondların yaradılmasına
- bankın rentabellik səviyyəsinin müəyyənləşdirməyə

576 Bank fəaliyyətinin planlaşdırılması nəticəsində müəyyən edilir:

- müştərilərin kredit qabiliyyətliliyinə
- fiziki şəxslərin kreditləməsinə
- bank fəaliyyəti və onun personalının fəaliyyət sərfəli və sərhədlərini
- qarşıya qoyulmuş vəzifələrin həlli yollarını

577 Bank fəaliyyətinin planlaşdırılması prosesi banka müəyyənləşdirməyə imkanı verir:

- ödəniş sisteminin məqsədyönlülüyünü
- bank fəaliyyətinin əlaqələndirilməsinə
- qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsinə
- Bankın məqsədini, vəzifələrini, strategiya və taktikasını

578 İdarə etmə baxımından bank menecmentinin məzmununa daxildir:

- A,B
doğru cavab yoxdur
nizamlaşdırma və nəzarət
planlaşdırma və təhlil

579 Bank menecmentinin məqsədi hesab edilir:

passivlərin quruluşunun keyfiyyətə yaxşılaşdırılması
kadrların idarə edilməsi

- risklərin idarə edilməsi
bank işçilərinin maddi maraqlandırılması

580 Bank menecmentinin əsas vəzifəsi hesab edilir:

bank likvidliyini proqnozlaşdırmaq

- mənfəətin həcmnin optimallaşdırıldığı şəraitdə bankın likvidliyini qorumaq
bankın likvidliyini qorumaq
bankın müştərilərlə əlaqələrini genişləndirmək

581 Bank menecmentinin vəzifəsidir:

müştərilərin ödəmə qabiliyyətini təmin etmək
bankın mənfəətli fəaliyyətini təmin etmək

- mümkün risk səviyyəsində bankın mənfəətliliyini təmin etmək
bankın rentabelli işini təmin etmək

582 Bankın sosial məqsədi hesab edilir:

mənəvi saflıq

bankın sosial tədbirlərdə iştirakı

- bank müştərilərinin bank xidmətlərinə olan ehtiyacının ödənilməsi
müştərilərlə işin keyfiyyətinin yaxşılaşdırılması

583 Bankın iqtisadi məqsədidir:

bank işçilərinin rifahının yaxşılaşdırılması
vergilərin ödənilməsi

- mənfəətin əldə edilməsi]
ödəmə qabiliyyətinin yaxşılaşdırılması

584 Bank menecmentinin məqsədi müəyyən edilir:

bankın iqtisadi və mənəvi məqsədləri ilə

- bankın iqtisadi və sosial məqsədləri ilə
bankın ödəmə qabiliyyətliliyi ilə
bankın likvidliyi ilə

585 Bankın pis idarə olunma əlamətidir:

əmək intizamının aşağı olması

verilmiş ssudaların lazımı səviyyədə rəsmiləşdirilməməsi

kreditləşmə müddətlərindəki kənarlaşmalar

- pis kreditləşmə

586 Empirik marketinqin vəzifəsinə daxil deyildir:

587 Ali məqsəd kimi həyat keyfiyyətinin yüksəldilməsi hansı marketinq konsepsiyasına xasdır:

bank

- sosial-etik

aktiv
empirik

588 İstehlakçının hisslərinə, şüuruna əsaslanmaq xarakterik xüsusiyyətidir:

- sosial- iqtisadi marketinqin
empirik marketinqin
müşərilərlə işin
reklamın

589 Bank bazarında istehlak əxlaqının fərqləndirici xüsusiyyəti ondadır ki o:

- bank məhsullarına olan ehtiyacın dərk edilməsindən başlanır
banka və onun məhsullarına olan tələblər siyahısının tutulmasından başlanır
Mövcud banklar haqqında məlumatın toplanmasından başlanır
bazarın təhlilindən başlanır

590 Bank məhsullarının əsas fərqləndirici xüsusiyyəti ondadır ki o:

- mənbəyindən ayrılmazdır
bilavasitə ehtiyacı ödəmir
saxlanılmır
abstraktdır

591 Bank xidmətlərinin abstraktlığıdır:

- vaxt baxımından uzun ölçülü olması
mənbədən ayrılmamaq
saxlanılmamazlıq
hissədilməzlik və qavrama çətinliyi

592 Bank marketinqinin xüsusiyyətləri ilk növbədə xüsusiyyətinə əsaslanır:

- bank müştərilərinin tələbatının
bank məhsulları və xidmətinin
bank fəaliyyətinin normativ bazasının
bankların fəaliyyətinin

593 Müştərinin tələbinə istiqamətlənir:

- marketinq- miks
marketinq fəlsəfəsi
marketinqin mahiyyəti
marketinq idarəçiliyi

594 Bank marketinqi alətlərinin məcmusu adlanır:

- marketinq – MİKS
marketinq kommunikasiyası
marketinq idarəçiliyi
marketinq fəlsəfəsi

595 Bank marketinqidir:

- istehlakçıların istehlakını təmin edilməsinə və bazarın öyrənilməsinə əsaslanan malların istehsalı və satışının təşkili sistemi
istehlakçıların istehlakını təmin edib, bazarın öyrənməsi əsasında mənfət əldə edilməsinə yönəldilən malların satışının təşkili sistemi
istehlakçıların fərdi xüsusiyyətlərinə uyğun və bankın mənfəətinin artırılmasına yönəldilən malların satışı prosesinin təşkili sistemi

istehlakçıların istehlakının ödənilməsi mənfəət əldə etmək məqsədi ilə satışın artırılmasına yönəldilən malların istehsalı və satışının təşkili sistemi

596 Bank fəaliyyətinin təhlükəsizliyinin dövlət nizamlaşdırılması deməkdir:

bank fəaliyyəti normativlərinin müəyyənləşdirilməsi
müqavilə münasibətlərinin təkmiləşdirilməsi

- qanunvericilik və nəzarət xarakterli tədbirlərin görülməsi
bank fəaliyyəti əsasnaməsinin təsdiqi

597 Faiz riskinin idarə edilmə metodudur:

aktivlər və hesablaşmaların idarə edilməsi
faiz siyasətinin idarə edilməsi

- faiz marjasının idarə edilməsi
aktivlər və passivlər portfelinin balanslaşdırılması

598 Faiz riskinin idarə edilməsinə daxildir:

borc öhdəliklərinin idarə edilməsi

- aktivlərin və öhdəliklərin idarə edilməsi
borc vəsaitlərinin idarə edilməsi
kredit qoyuluşunun idarə edilməsi

599 Bank passivlərinin idarə edilməsidir:

qeyri bank xidmətlərinin genişləndirilməsi

- bankın depozit əməliyyatlarının genişləndirilməsi
müşəri şəbəkəsinin genişləndirilməsi
kreditləşmənin məhdudlaşdırılması

600 Passivlərin idarə olunmasının mahiyyəti:

ssudalara məhdudiyyət qoyulmasındadır

- ssuda kapitaları bazarındakı əlavə vəsaitlərin cəlb edilməsindədir
xüsusi vəsaitlərin formalaşmasındadır
borc vəsaitlərinin formalaşmasındadır

601 Bank likvidliyinin idarə olunma metodudur:

hesablaşma əməliyyatlarının idarə edilməsi
personalın idarə edilməsi

- passivlərin idarə edilməsi
kassa nəqdiliyinin idarə edilməsi

602 Bank likvidliyinin idarə olunma metodudur:

müddətlilik prinsipinə riayət edilməsi
kassa intizamına riayət edilməsi
hesablaşmaların müntəzəmliyi

- aktivlərin yerdəyişməsi

603 Bank personalının idarə edilməsinin funksional həlqəsidir:

əməyin ödəniş forması
personalın və onların fəaliyyətinin qiymətləndirilməsi
kadrın öyrədilməsi və ixtisasının artırılması

- kadr siyasətinin işlənilib həyata keçirilməsi

604 Bank daxili idarəetmənin funksiyasıdır:

- marketing funksiyası
- kredit siyasəti
- hesablaşma funksiyası
- faiz siyasəti funksiyası

605 Bank daxili idarəetmənin mərkəzləşdirilmə prinsipi deməkdir:

bank siyasətində əsas strateji məqsədləri Mərkəzi Bank müəyyən edir
bank siyasətinin strateji məqsədlər Müşahidə Şurası tərəfindən formalaşdırılır
bank siyasətində əsas strateji məqsədləri səhmdarların ümumi yığıncağı müəyyən edir

- bank siyasətindəki əsas strateji məqsədlər idarə heyəti tərəfindən formalaşır

606 Bank mexanizmi çərçivəsində bank menecmenti dedikdə aşağıdakı həlqələrin qarşılıqlı əlaqəsi başa düşülür:

personalın, investisiyaların, likvidliyin idarə edilməsi

- bank personalı; bank fəaliyyəti; bank daxili idarə etmə
bank fəaliyyətinin müştərilərin bank personalı tərəfindən idarə edilməsi
bank daxili idarəetmə hesablaşma sisteminin idarə edilməsi, rentabelliğin idarə edilməsi

607 Bank menecmentinin əsas prinsiplərindən biridir:

- personalın səmərəli təşkili və ondan səmərəli istifadə
bank texnologiyalarının təkmilləşdirilməsi
bank fəaliyyəti nəticələri göstəricilərinin uçotu
daxili uçotun vəziyyətini müəyyənləşdirmək

608 Bank menecmentinin prinsipi hesab edilir:

bank daxili nəzarətin səmərəliliyi
kredit bazarının öyrənilməsi
kredit siyasətinin təhlili və qiymətləndirilməsi

- daima bank fəaliyyətinin səmərəliliyinin yüksəldilməsinə can atmaq

609 Bank menecmentinin prinsipidir:

müştərilərin sorğularına uyğun hərəkət etmə
bank ehtiyatlarının tamlığını nəzərə almaq
kreditləşmənin kredit müqaviləsi əsasında aparılması

- bankın bazarın tələb və təklifinə uyğun hərəkəti

610 Bank menecmenti hesab edilir:

Mərkəzi Bank tərəfindən müəyyən olunan rəhbərlik qaydası
Maliyyə Nazirliyi tərəfindən müəyyənləşdirilən idarəetmə qaydası

- peşəkar fəaliyyətin sərbəst formasıdır
Nazirlər Kabineti tərəfindən müəyyən olunan idarəçilik üsulu

611 Bank likvidliyinin idarə olunma formasıdır

- kommersiya ssudalarının idarə edilməsi
ssudaların təminatlılığının idarə edilməsi
heyətin idarə edilməsi
ssuda hesablarının idarə edilməsi

612 Bank personalının idarə edilməsinin funksional həlqəsidir:

əmək ödənişlərinin həvəsləndirici sistemi
əməyin ödəniş formaları

- əməyin ödənilməsi və həvəsləndirilməsi kadrların seçilib yerləşdirilməsi siyasəti

613 Kredit təşkilatının yaranma qaydası xüsusi kapitalın:

- əməli funksiyasıdır.
- mühafizə funksiyasıdır
- bölüşdürücü funksiyasıdır
- nizamlaşdırıcı funksiyasıdır

614 Filial şəbəkəsinin genişləndirilməsi, maliyyə ehtiyatlarının yaradılması bankın:

- xüsusi kapitalın mühafizə funksiyasıdır
- xüsusi kapitalın nizamlaşdırıcı funksiyasıdır
- xüsusi kapitalın bölüşdürücü funksiyasıdır
- xüsusi kapitalının əməli funksiyasıdır

615 Bankın ləğvi zamanı əmanətçilərə kompensasiyasının verilməsi

- xüsusi kapitalın bölüşdürücü funksiyasıdır
- xüsusi kapitalın əməli funksiyasına daxildir.
- xüsusi kapitalın nizamlaşdırıcı funksiyasıdır.
- xüsusi kapitalın mühafizə funksiyasıdır

616 Kredit təşkilatının fəaliyyətinə dəqiq iqtisadi normativlərin müəyyən edilməsi

- bankın xüsusi kapitalının nizamlaşdırıcı funksiyasıdır
- xüsusi kapitalın bölüşdürücü funksiyasıdır
- xüsusi kapitalın mühafizə funksiyasıdır
- xüsusi kapitalın əməli funksiyasıdır

617 Ehtiyat yaratmaq yolu ilə bankın ödəmə qabiliyyətinin saxlanılması daxildir:

- xüsusi vəsaitlərin mühafizə funksiyasına
- xüsusi vəsaitlərin nizamlaşdırıcı funksiyasına
- xüsusi vəsaitlərin bölüşdürücü funksiyasına
- Xüsusi vəsaitlərin əməli funksiyasına

618 Xüsusi kapitalın nizamlaşdırıcı funksiyası reallaşdırılır:

- Əmanətçilərə kompensasiya verilməsi imkanı ilə
- bank əməliyyatlarının dəqiq yerinə yetirilməsi qaudalarının təsdiqi və aparılması yolu ilə
- bank binalarının əldə edilməsi ilə
- bankın ödəmək qabiliyyətinin saxlanılması ilə

619 Bankın xüsusi kapitalının funksiyasıdır:

- nizamlaşdırıcı
- bölüşdürücü
- nəzarət
- yenidən bölüşdürmə

620 Müştərilərin cari hesablarındakı vəsait hesab edilir:

- bankın xüsusi vəsaiti
- bankın borc aldığı vəsait
- bankın aktiv vəsaiti
- bankın cəlb etdiyi vəsait

621 Sığorta ehtiyatı daxildir:

bankın borc vəsaitlərinə
bankın aktiv əməliyyatlarına
bankın cəlb etdiyi vəsaitlərə

- bankın xüsusi vəsaitlərinə

622 Bölüşdürülməmiş mənfəət daxildir:

bankın hesablaşma vəsaitinə
bankın xüsusi vəsaitinə

- bankın cəlb etdiyi vəsaitə
bankın borc vəsaitinə

623 Bank resursu deyildir:

- əməkhaqqı fondu
cəlb olunmuş vəsaitlər
borc vəsaitləri
bankın kapitalı

624 Bank vəsaiti hesab edilmir:

- istiqrazların emissiyası
sığorta ehtiyatları
Mərkəzi Bankın kreditləri
banklar arası kredit

625 Bankın xüsusi vəsaiti hesab edilmir.

- istiqrazların emissiyası
ehtiyat fondu
bölüşdürülməmiş mənfəət
bankın nizamnamə kapitalı

626 Bank resurslarından istifadə olunur:

- iqtisadi həvəsləndirmə fondunun təşkilində
kapital qoyuluşu fondunun yaradılmasında
- kreditləşmədə
hesablaşmaların aparılmasında

627 Cəlb olunmuş vəsaitlər aiddar:

- bankın kredit əməliyyatlarını
- bankın passiv əməliyyatlarını
bankın vasitəçilik əməliyyatlarını
Cəlb olunmuş vəsaitlər aiddar:

628 Xüsusi kapitalın elementi deyildir

- Səhmlərin bazarda yerləşdirilməsi zamanı əldə edilən emissiya gəlir
- Müştərilərin hesablaşma və cari hesablarındakı vəsait qalığı
Keçmiş və cari ilin mənfəəti
Qiymətli kağızlara qoyuluşun qiymətdən düşməsinə görə ehtiyat

629 Bankın resurs bazasının formalaşması məqsədi ilə vəsaitlərin cəlb olunması ilə əlaqədar əməliyyatlar.....hesab edilir

Trast
Komission vasitəçilik

- Passiv
- Aktiv

630 Fiziki şəxs tərəfindən kommersiya bankında vəsaitin yerləşdirilməsi ... ilə rəsmiləşdirilir

Girov müqaviləsi ilə

- Əmanət kitabçası və bank əmanəti müqaviləsi ilə
- Yalnız yazılı formada ikitərəfli müqavi ilə
- Yalnız əmanət kitabçası ilə

631 əmanətin məbləğini və razılaşdırılmış müddət başa çatdıqdan sonra əmanətçinin müəyyən gəlir əldə etmək hüququ verən bank qiymətli kağızıadlanır

Səhm

İstiqraz

Veksel

- Sertifikat

632 Kommersiya bankının əlavə kapitalının mənbəyidir

Sığorta fondu

- Mərkəzləşdirilmiş kredit
- Ssudalar üzrə ola biləsi itgilər üçün ehtiyat
- Banklararası kredit

633 Kommersiya bankının əsas kapitalının mənbəyi deyildir

- Banklararası kredit
- Keçmiş illərin mənfəəti
- Bazarda yerləşdirilən səhmlərdən gələn emissiya gəlir
- Nizamnamə kapitalı

634 əmanət sertifikatı ola bilməz

Adlı

- Müddətsiz
- Müddətli
- Təqdim edənə

635 Azərbaycan kommersiya banklarının depozit sertifikatları buraxılır

Yalnız evro ilə

- Yalnız manatla
- Yalnız ABŞ dollarında
- Həm Azərbaycan həm xarici valyutada

636 Fiziki şəxslərin vəsaitlərinibanklar cəlb edə bilərlər

Beşdən çox filialı olan

AR hökumətindən icazəsi olan

Bazarda 3 ildən çox müddətdə iştirak edən

- Mərkəzi Bankın xüsusi lisenziyası olan

637 Bankın cari fəaliyyəti zamanı meydana çıxan itkilər.....hesabına ödənilir

- Ehtiyat fondu
- Yığılm fondu
- İctimai təminatlı fond
- Sığorta fondu

638 Bankın xüsusi kapitalının əməli funksiyası.....deməkdir

Bütün bank sisteminin nizamlanması

- Bankın maddi bazasının formalaşma mənbəyi
- Bankın özünün müflisləşmədən müdafiəsi
- Əmanətçilərin mənafehinin müdafiəsindən başlıca vasitə

639 Bankın xüsusi kapitalı.....əmləkdir

Banklararası bazada əldə olunan
Bankın formalaşmasında lazım olan
Öhdəlikdən azad olmayan

- Bankın yarandığı zaman formalaşır

640 Kommersiya bankının cəlb etdiyi vəsaitdir

Nizamnamə kapitalı
Bölüşdürülməmiş mənfəət
Bankın emissiya gəliri

- Banklararası kredit

641 Kommersiya bankının resurslarına daxildir

Yalnız nizamnamə kapitalı

- Xüsusi kapital və cəlb olunmuş vəsait
- Yalnız fiziki və hüquqi şəxslərin qaytarılmaq şərti ilə cəlb olunduğu pul vəsaitləri
- Yalnız xüsusi kapital

642 Lombard krediti.....müddətə verilir

Altı ayadək

- Üç gündən otuz günədək
- İki gündən beş günədək
- 1 ilə qədər

643 Mərkəzi bankın.....kreditləri dövlətin qiymətli kağızlarının girovu ilə təmin olunmur

Lombard kreditləri

- Birgünlük hesablaşma kreditləri
- “Overmayt” kreditləri
- Gündaxili kreditləri

644 Banklararası kredit bazarının subyektləridir

Mərkəzi Bank və ərazi idarələri

- Kommersiya bankları və Mərkəzi Bank
- Mərkəzi Bank və fiziki şəxslər
- Fiziki və hüquqi şəxslər

645 Bank vekselləri ola bilərlər

Mübadilə olunmayan
Digər qiymətli kağızlara dəyişdirilə bilənlər
Adlı və təqdim olunana

- Faizli və diskont

646 Mərkəzi Bankın ərazi idarələrindəki müxbir hesablarından çıxarış aldıqdan sonra əməliyyat aparılır

iş günündən sonra
hesabat dövrü ərzində

iş həftəsinin son günündən gec olmayaraq

- növbəti gündən gec olmayaraq kredit təşkilatlarının iş günü başlananadək

647 Elektron sənədlərin ləğvi aşağıdakı müddətlərdə aparılır

bu sənədlərin kağız daşıyıcılarında olan surəti ləğv edilmir və arxivdə saxlanılır

bankın rəhbərliyi ilə razılaşdırıldıqdan sonra kağız daşıyıcılarının ləğvindən bir il sonra

- kağız daşıyıcıları üzrə sənədlərin sürətlərinin ləğvi ilə eyni zamanda kağız daşıyıcılarının ləğvindən bir il keçdikdən sonra

648 Memorial mühasibat sənədləri saxlanılır:

debet-balans hesablarının artan qaydasında həftəlik tikilmələri

bütün il üzrə, aylar üzrə tikilmələri

- debetləşdirilən balans hesablarının artan nömrələri üzrə hər iş günü üçün tikilmiş gündəlik sənədlər qovluğunda hər ay üzrə balans hesablarının azalan sırasına görə

649 Mühasibat yazılışlarında düzəlişlərə:

icazə verilir, lakin buna görə inzibati cəza nəzərdə tutulur

- storno metodu ilə aparılana icazə verilir yalnız bankın rəhbərinin icazəsi ilə icazə verilmir

650 əməliyyat günü başa çatdıqdan sonra banka təqdim olunan hesablaşma – pul sənədləri bir qayda olaraq müştərilərin hesablarına növbəti iş günündə yazılır. əməliyyat günün dəqiq vaxtı müəyyən olunur:

bankın müştərisi tərəfindən

- bankın rəhbəri tərəfindən kassa işçisi tərəfindən Mərkəzi Bankın əsasnaməsi ilə

651 əməliyyat günü ərzində hesablaşma kassa sənədlərinin qəbulu rəsmiləşdirilməsi və hesablarda əks olunur

- həmə gün cari ilin sonunadək rüb ərzində bir iş həftəsi ərzində

652 Sənəd dövriyyəsi dedikdə başa düşülür

- müştərilərin və bankın bütün sənədlərinin banka daxil olma müddətindən günün sənədlərinə daxil edilməsindən sonra sənədlərin bankdan çıxdığı andan hərəkəti (sxemi) HKM vasitəsi ilə sənəd dövriyyəsi sənədlərin banka daxil olma anından günün sənədlərinə tikilənədək

653 Bank sənədləri dedikdə başa düşülür

kredit təşkilatının rəhbəri və ya baş mühasibi tərəfindən imzalanan sənədlər

- bank uçotunda əks etdirilməyə əsas verən bütün sənədlər yalnız tədiyyə tapşırığı, ödəniş tələbnaməsi və akkreditivi Mərkəzi Bankın əsasnaməsinə uyğun sənədlər

654 Müxbir hesablar üzrə əməliyyat aparmağa əsas verir

- HKM tərəfindən banka verilən müxbir hesab üzrə çıxarış müşahidə cədvəli kassa mədaxil orderi

kassa məxaric orderi

655 Bank sənədləri bölünür:

- kassa və memorial balans və balansdankənar mədaxil-məxaric kassa və mədaxil

656 Sinteik uçot sənədidir

- qalıq cədvəli və şəxsi hesab gündəlik dövriyyə cədvəli və gündəlik balans qalıq cədvəli və gündəlik balans şəxsi hesabdən çıxarış

657 Bank müştərisinin şəxsi hesabından çıxarışnüsxdə çap edilir

- dörd iki bir üç

658 Şəxsi hesab üzrə əməliyyatlar əks edilir

- sintetik hesabda açılmış hesabların qeydiyyatı kitabında bank daxili əməliyyatların əks olunduğu qeydiyyat kitabında şəxsi hesabın aparılması üçün müəyyən olunan blank formasında

659 Sintetik uçotun vəzifəsidir

- analitik uçot əməliyyatları üzrə dəqiq məlumatların əldə edilməsi idarəetmə qərarlarının qəbulu üçün sintetik uçotdan istifadə analitik uçot məlumatlarının sintetik hesablar üzrə qruplaşdırılması analitik uçot sənədlərində pul vəsaitlərinin, qiymətlilərin mövcudluğu və hərəkətinə nəzarət

660 əməliyyat jurnalının aparılmasında məqsəd.....

- əməliyyatları sintetik uçotda əks etdirmək hesablar üzrə balansı müəyyənləşdirmək bank daxili əməliyyatların uçotunu aparmaq cari günün əməliyyatları üzrə qalıqların çıxarılması

661 Sintetik uçot məlumatlarından istifadə edilir:

- bankın daxili fəaliyyəti haqqında məlumatların ümumiləşdirilməsində mühasibat hesablarına nəzarətdə bank fəaliyyətinin təhlili və idarə olunmasında ilkin pul hesablaşma sənədlərinin ümumiləşdirilməsində

662 Hər bir ikinci sıra balans sintetik hesabına açılır.....

- balansdan kənar analitik hesab balans hesabları birinci sıra hesablar analitik uçotun şəxsi hesabı

663 Sintetik uçot sənədləri tərtib edilir

- həmişə
gündəlik
rüblük
illik

664 Analitik uçot sənədləri tərtib edilir

- aylıq
gündəlik
rüblük
illik

665 Sintetik uçot sənədidir

- şəxsi hesablar
gündəlik dövriyyə cədvəli
memorial order
ödəniş tapşırığı

666 Sintetik uçot sənədinə daxildir:

- hesablar üzrə qalıq cədvəli
gündəlik balans
memorial order
tədiyyə tələbnamsı

667 Analitik uçot sənədlərinə daxildir

- gündəlik dövriyyə cədvəli
hesablar üzrə qalıq cədvəli
pul çeki
ödəniş tapşırığı

668 Analitik uçot sənədinə aiddir

- gündəlik balans
şəxsi hesablar
pul çeki
ödəmə tapşırığı

669 Sintetik uçot sənədidir:

- gündəlik dövriyyə cədvəli
faizlərin hesablanması cədvəli
hesablar üzrə qalıq cədvəli
şəxsi hesablar

670 Sintetik uçot sənədidir:

- faizlərin hesablanması cədvəli
gündəlik balans
hesablar üzrə qalıq cədvəli
şəxsi hesablar

671 Analitik uçot sənədidir

- aylıq balans
hesablar üzrə qalıq cədvəli
gündəlik dövriyyə cədvəli

gündəlik balans

672 Analitik uçotun sənədidir

aylıq balans
gündəlik dövriyyə cədvəli
gündəlik balans

- şəxsi hesablar

673 Kredit təşkilatının balansısıra hesabları əsasında tərtib edilir.

balans arxası hesablar üzrə

- həm birinci həm ikinci
ikinci sıra
birinci sıra

674 Açılmış hesabların qeydiyyat kitabı doldurulur:

istənilən qaydada

- elektron formada və ya kağız daşıyıcısı formasında
yalnız kağız daşıyıcısında
yalnız elektron qaydasında

675 Müştərinin şəxsi hesabından çıxarış verilir:

şifahi formada

- elektron formada və ya kağız daşıyıcısı formasında
yalnız kağız daşıyıcısı formasında
yalnız elektron formasında

676 Şəxsi hesablarda yazılış əsasında aparılır.

- ilkin sənədlər
həm analitik, həm sintetik uçot sənədləri
sintetik uçot sənədləri
analitik uçot sənədləri

677 Müştərilərə açılan hesabların qeydiyyatı kitabında aşağıdakı məlumat məcburidir:

şəxsi hesabın sahibinin adı

- bank hesabı müqaviləsinin tarixi və nömrəsi
şəxsi hesabın adı
yuxarı təşkilatın adı

678 Müştərilərə açılmış hesabların qeydiyyatı kitabında aşağıdakı məlumatlar məcburidir:

müştərinin fəaliyyət növü
yuxarı təşkilatın adı
şəxsi hesabın adı

- hesabın açılma tarixi

679 əməliyyat günü ərzində Mühasibat xidmətinə daxil olan sənədlər kredit təşkilatının hesablarında əks olunur:

başqa vaxtlarda
kredit təşkilatı tərəfindən müəyyən olunan müddətlərdə

- həmin günü
ertəsi iş günündən gec olmayaraq

680 Kredit təşkilatında əməliyyat gününün müddəti tərəfindən müəyyən edilir.

Mərkəzi Bankın normativ sənədi

- kredit təşkilatının özü
- Mərkəzi Bankın baş mühasibi
Mərkəzi Bankın göstərişi ilə

681 Nağd pulların banka verilməsi üçün elanı tərtib edir:

bankın uçot işçisi

yalnız müştəri

yalnız kredit təşkilatının işçisi

- müştəri və ya kredit təşkilatının işçisi

682 Mühasibat işçilərini və dəqiq vəzifələrini və onların xidmət göstərdiyi hesabları müəyyən edir:

- kredit təşkilatının baş mühasibi
- kredit təşkilatının rəhbəri
banklar haqqında qanun
mərkəzi Bankın normativ sənədi

683 Mühasibat işçiləri məşğuldurlar:

müştəriləri dinləməklə

- Pul hesablaşma sənədlərinin qəbulu və sənədlərə nəzarət
- nağd pulların qəbulu və verilməsi ilə
pul hesablaşma sənədlərinin verilməsi ilə

684 Xarici valyutada əməliyyatların uçotu aparılır:

- manatla aparılan balans hesablarında
- ayrıca balans hesablarında
manatla aparılan şəxsi hesablarda
balansın ayrıca bölməsinin hesablarında

685 Balansdan kənar hesabdır:

- 90902
- 40702
45818
70102

686 Balans hesabıdır:

90902

90901

90916

- 3012

687 Balans və balansdan kənar hesabların müxabirləşməsinə

Mərkəzi Bankın razılığı ilə icazə verilir.

yalnız illik hesabatın tərtibində icazə verilir

icazə verilir

- icazə verilmir

688 İkitərəfli yazılış metodu hesabların müxabirləşməsində istifadə olunur.

Mərkəzi Bankın icazə verdiyi hesabların

yalnız balans hesablarının

- balans və balansdan kənar hesabların

yalnız balansdan kənar hesabların

689 Bankın hesab planında aktiv-passiv hesabları əks olunurmu:

- Maliyyə Nazirliyinin razılığı ilə
- yox
- Hə
- bankın uçot siyasətindən asılı olaraq
- Mərkəzi Bankın icazəsi ilə

690 Bankın hesab planı dedikdə başa düşülür.

- hesablar üzrə qruplaşdırılmış cədvəl
- mühasibat uçotunun sintetik hesablarının sistemləşdirilmiş siyahısı
- mühasibat uçotunun analitik hesablarının siyahısı
- hesabların iqtisadi məzmununa görə qruplaşdırılması

691 İntinventarlaşma tərəfindən müəyyən edilir:

- baş Mühasib
- səhmdarların yığıncağı
- müvəkkil şəxs
- bankın rəhbəri
- yuxarı təşkilat

692 Mühasibat uçotu hesablarının təyinatıdır

- yekcins bank əməliyyatlarının qruplaşdırılması və cari uçotu
- cari əməliyyatların əks olunması
- bankın balansının tərtibi
- hesabatların təqdim edilməsi

693 İntinventarlaşma.....deməkdir.

- əmlakın mühasibat uçotunda faktiki əks olunması
- əmlak və öhdəliklərin qiymətləndirilməsi
- əmlakın və öhdəliklərin və onların qiymətləndirilməsinin vəziyyəti və mövcudluğunun yoxlanması və sənədli təsdiqi
- təşkilatların əmlak və öhdəlikləri bu təşkilatın əmlak və öhdəliklərindən ayrılıqda uçota alınması

694 Mühasibat uçotu üzrə sənədlər təmin edir.

- Bank fəaliyyəti haqqında dəqiq məlumat almaq
- Dövlət ilə kredit təşkilatı arasında fikir ayrılığının yaranmamasını
- mühasibat uçotunun normativ aktlara uyğunluğunu
- Bank fəaliyyətinin tam və arası kəsilməz əksini

695 Bankın aktiv passivləri onların əldə edilməsi və ya mövcudluğu anında.....uçota alınır:

- balans dəyəri ilə
- bərpa dəyəri ilə
- faktiki dəyəri ilə
- ilkin dəyəri ilə

696 Məzmunun formaya nisbətən üstünlük prinsipi dedikdə..... başa düşülür.

- Mərkəzi Bankın normativ aktlarına müvafiq olaraq əks etdirilir
- əməliyyatlar onların hüquqi formasına müvafiq əks olunur
- əməliyyatlar mühasibat uçotunun aparma qaydaları əsasında əks olunur.
- əməliyyatlar onların iqtisadi mahiyyətinə görə əks olunur

697 əməliyyatların müntəzəm əks etdirilməsi prinsipi dedikdə..... başa düşülür:

- əməliyyatların əməliyyat günü ərzində əks olunması
- əməliyyat aparıldığı gün əks olunur.
- əməliyyatların həftə ərzində əks olunması
- əməliyyatların iş günü ərzində əks olunması

698 Kredit idarələrində uçot işinin təşkili prinsipidir:

- əməliyyatların mövsümliliyi
- əməliyyatların hesabatlılığı
- əməliyyatların təminatlılığı
- əməliyyatın müntəzəm əks olunması

699 Kredit idarələrində uçot işinin təşkili prinsipidir.

- əməliyyatların mövsümliliyi
- bank fəaliyyətinin müntəzəmliyi
- əməliyyatların təminatlılığı
- əməliyyatların hesabatlılığı

700 Banklarda mühasibat uçotunun predmeti dedikdə..... başa düşülür:

- bank hesabları üzrə əməliyyatların məcmusu.
- bank əməliyyatlarının aktiv və passiv hesablarda əks olunması
- aktiv və passiv formasında muhasibat uçotu obyektləri
- mühasibat uçotunun hesab planı.